


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Azerbaycan Respublikasının
Təhsil Nazirliyinin
o 386 nömrəli 28.06.2020
2020-ci il tarixli qərar ilə təsdiq
edilmişdir.



ƏSAS (BAZA) ALI TİBB TƏHSİLİNİN İXTİSAS ÜZRƏ

TƏHSİL PROGRAMI

İxtisasın (programın) şifri və adı: 050904 - TİBB

BAKİ – 2020

ƏSAS (BAZA) ALI TİBB TƏHSİLİNİN 050904 – TİBB İXTİSASI ÜZRƏ TƏHSİL PROGRAMI

1. Ümumi müddəəalar

- 1.1. Əsas (baza) ali tibb təhsilinin 050904 – TİBB ixtisası üzrə Təhsil Programı (bundan sonra ixtisas üzrə Təhsil Programı) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarına, eləcə də "Ali təhsilin bakalavriat (əsas (baza) ali tibb təhsili) səviyyəsi üzrə ixtisasların (programları) Təsnifati"na uyğun hazırlanmışdır.
- 1.2. Təhsil Programının məqsədləri aşağıdakılardır:
 - Ixtisas üzrə məzunun kompetensiyalarını, ixtisasın çərçivəsini, fənlər üzrə təlim və öyrənmə metodlarını, qiymətləndirmə üsullarını, təlim nəticələrini, kadr hazırlığı aparmaq üçün infrastruktura və kadr potensialına olan tələbləri, tələbenin təcrübə keçmə, işə düzəlmə və təhsilini artırma imkanlarını müəyyənlaşdırır;
 - Tələbələri və işegötürənləri məzunların əldə etdiyi bilik və bacarıqlar, eləcə də təlim nəticələri bəredu məlumatlandırmaq;
 - Təhsil Programı üzrə kadr hazırlığının bu programa uyğunluğunun qiymətləndirilməsi zamanı bu prosesə cəlb olunan ekspertləri məlumatlandırmaq.
- 1.3. Təhsil Programı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə əsas (baza) tibb hazırlığını həyata keçirən bütün ali təhsil müəssisələri üçün məcburidir.
- 1.4. Tələbenin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həftəlik auditoriya saatlarının həcmi ümumi həftəlik yükün 50%-dən çox olmamalıdır. Ixtisasın xüsusiyyətindən asılı olaraq həftəlik yükün həcmi dəyişdirilə bilər.

2. Məzunun kompetensiyaları

- 2.1. Təhsil Programının sonunda məzun aşağıdakı ümumi kompetensiyalara yiyələnməlidir:
 - Ixtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına;
 - Ixtisası üzrə en azı bir xarici dilde kommunikasiya bacarıqlarına;
 - Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətlərinə;
 - Milli dövlətimizin qarşılaşduğu tehdidləri və çağırışları müəyyən etmə bacarıqlarına;
 - İş yerinde informasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə;
 - Komandada iş, problemin həllinə ortaq yanaşmaya nail olmaq qabiliyyətinə;
 - Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq iradəsinə;
 - Məsələlərin həlli üçün əlavə məlumat resurslarını müəyyən etmək və seçə bilmək qabiliyyətinə;
 - Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarıqlarına;
 - Peşəkar fəaliyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirilmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq qabiliyyətinə;

- Fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də vətəndaş şüuru və etik yanaşmaya, həmçinin keyfiyyətə üstünlük vermək bacarığına;
 - Bılık və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirmək və özünütənqid bacarığına.
- 2.2. Təhsil Proqramının sonunda məzun aşağıdakı peşə kompetensiyalarına yiylənəlməlidir:
- Həkim olaraq fərdi və ictimai yönümlü tibb xidməti göstərmək üçün temel, klinik və sosial elmlərə aid bılık, bacarıq, vərdişlərə uyğun xəstə, xəstə yaxınları və cəmiyyətə etik çərçivədə ünsiyyət qurmaq və idarə etmək bacarığına;
 - Xəstələri din, dil, irq, cins, siyasi mənsubiyyət baxımından ayrıseçkilik etmədən qiymətləndirərək, ilkin səhiyyə xidmətinə (birinci səviyyə) aid profilaktik, müalicə və reabilitasiya üzrə həkimlik fəaliyyət və vərdişləri yerinə yetirmək və bunların qeydiyyatını aparmaq təcrübəsinə;
 - Tehsil zamanı elde olunmuş bılık, münasibət və bacarıqların inkişaf yollarını bilmək və bunu bütün həkimlik fəaliyyəti boyu davam etdirərək istifadə etmək bacarığına;
 - Öz bılık və bacarıqlarının hüdudlarını bilərək, zəruri hallarda həmkarlarından və digər tibb işçilərindən müvafiq kömək istəyərək elde etdiyi bilikləri tətbiq etməyə;
 - Həkimlik peşəsinə və vəzifə borcunu tibbi etik prinsiplər çərçivəsində heç bir ayrıseçkilik etmədən, insani dəyərləri ön planda tutaraq xəstələrin, xəstə yaxınlarının məxfiliyini, işçilərin təhlükəsizliyini qorumaq üçün biliklərə;
 - Həkimlik peşəsinin tələbinə uyğun olaraq müasir məlumatlardan və tibbi texnologiyalardan istifadə etmək bacarığına;
 - İlkin səhiyyə xidməti göstərərkən qarşılaşdığı inzibati və hüquqi vəzifələri idarə etmək üçün bılık və bacarıqlara;
 - Həkimlik fəaliyyəti zamanı rasional müayinə və dərman istifadəsini seçərək xəstələrin ona uyğun diaqnostika və müalicəsini planlaşdırmaq bacarığına;
 - Fərdlərin və əhalinin sağlamlıq səviyyəsini, buna təsir edən amilləri ehtiyaca uyğun metod və vasitələrlə qiymətləndirmək və yaxşılaşdırılması üçün lazıim olan bilikləri tətbiq etmək bacarığına;
 - Əhalinin sağlamlığının qorunması və inkişafı üçün fərdi və ictimai sağlamlıq ilə əlaqəli təhsil və maarifləndirme proseslərini planlaşdırmaq və həyata keçirmək bacarığına;
 - Sağlamlığa təsir edən amilləri və fəaliyyətləri vaxtında müəyyən etmək, onların ictimai sağlamlığa təsirini qiymətləndirərək elmi əsaslarla müdafiə etmək bacarığına;
 - Məlumatları və məlumat mənbələrini təhlil edərək qiymətləndirmək, müstəqil formada öyrənib təcrübəyə tətbiq etmək bacarığına;
 - Etik qaydalar çərçivəsində elmi metoddan istifadə etməklə yeni məlumatların yaradılmasına, mübadiləsinə, tətbiqinə və inkişafına töhfə vermək bacarığına;
 - Peşəsi ilə bağlı elmi mənbələri başa düşməsi, şərh etməsi və öyrəndiklərini həkimlik təcrübəsində istifadə etməsi üçün əvvəlcə Azərbaycan dilini və yanaşı olaraq mənbələrde daha çox istifadə olunan ən azı bir xarici dili yeterli səviyyədə bilmək bacarığına;
 - Xəstələr, xəstə yaxınları, həmkarları və digər tibb işçiləri ilə qarşılıqlı anlaşılma, etimad və hörmətə əsaslanan ixtisaslı peşəkar kommunikasiya zəminini yaratmaq bacarığına;
 - Həkimlik fəaliyyəti zamanı lazımı məlumatları etik prinsiplərə uyğun olaraq xəstələrdən, xəstə yaxınlarından, həkimlərdən, digər tibb işçilərindən və məlumat bazasından toplayaraq istifadə və paylaşmaq bacarığına;
 - Peşəsi ilə bağlı üzvü olduğu heyətlərde peşə məsuliyyəti və vəzifələrini özünün və digər üzvlərin xüsusiyyətlərinə uyğun, ahəngdarlıqla, komandanın uğurunu üstün tutaraq tam şəkildə yerinə yetirmək bacarığına;

- Bilik, bacarıq və təcrübələrini həmkarları, tibb tələbələri və digər tibb işçilərinin peşə ixtisaslaşmasına töhfə verəcək səviyyədə paylaşmaq, lazımlı gəldikdə məsləhətçi olmaq bacarığına;
- Özünün təhsil, iş və karyera daxil olmaqla fərdi inkişafını səmərəli şəkildə idarəetmə bacarığına;
- Tibb xidmətinin planlaşdırılması, icra edilməsi, qiymətləndirilməsi və səmərəliliyinin artırılması istiqamətində bütün proseslərdə iştirak edərək dəstək olmaq bacarığına;
- Palliativ qayğı, ağrı və digər problemlərin erken müəyyənəşdirilməsi, qiymətləndirilməsi və müalicəsi yolu ilə əzabların qarşısının alınması və aradan qaldırılması ilə hayatı təhlükəsi olan problemlə üzləşən xəstələrin və onların ailələrinin həyat keyfiyyətini yaxşılaşdırınan psixososial və mənəvi yanaşma bacarığına;
- Mülki müdafiənin tibb xidmətinin təşkili və fəaliyyəti məsələlərini mənimseməyi, daxili əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğına qarşı mühafizə qayda və normaları haqqında biliklərə;

3. Təhsil Proqramının strukturu

3.1. 050904 – TİBB ixtisası üzrə Təhsil Proqramı 360 (6 il) AKTS kreditindən ibarətdir. Kreditlər aşağıdakı şəkildə bölüşdürürlər:

Cədvəl 1

Fenlərin sayı	Fənnin adı	AKTS krediti
	Ümumi fenler	30
1	Azərbaycan tarixi Bu fənn Azərbaycanın dövlətçilik ənənələrinin yaranması, formalasması və inkişafını sistemli şəkildə, xronoloji ardıcılıqla öyrənir, Azərbaycan dövlətçiliyinin formalasmasında siyasi, ideoloji, iqtisadi, mədəni amillərin rolunu təhlil və tədqiq edilir. Müasir dünyada Azərbaycan dövlətinin yeri və rolu sistemli təhlil edilir.	5
2	Azərbaycan dilində işgüzər və akademik kommunikasiya Bu fənn çərçivəsində tələbələrə Azərbaycan dilində təqdimat etmək, natiqlik, akademik və işgüzər yazı bacarıqlarının aşilanmasına xüsusi diqqət yetirilməlidir.	4
3	Xarici dildə işgüzər və akademik kommunikasiya Bu fənn çərçivəsində tələbələrə ixtisası üzrə xarici dillerdən birində təqdimat etmək, natiqlik, akademik və işgüzər yazı, şifahi və yazılı bacarıqların aşilanmasına xüsusi diqqət yetirilməlidir.	15
4	Seçmə fenlər (Seçmə fenlər ali təhsil müəssisəsi tərefindən müəyyən edilir. Ixtisasın spesifikasiyasından asılı olaraq seçmə fenlərə əlavələr edilə bilər.)	
4.1 (4)	Felsefe Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları Bioetika	3
4.2 (5)	Multikulturalizmə giriş İnformasiya texnologiyaları (ixtisas üzrə) İnformasiyanın idarə edilməsi	3

	İnsan anatomiyası və tibbi terminologiya İnsan organizminin quruluşunu, onun inkişafını, fərdi, cinsi və yaş xüsusiyyətlərini sistemlər və aparatlar, bu aparat və sistemləri təşkil edən orqanlar seviyyesində öyrədilir. Organizmin tam bir vahid təşkil etməsinin mexaniki, humoral və sinir seviyyesində tənzim olunması postulatından çıxış edərək tələbelərə insan bedenini təşkil etmiş bütün sistemlərin və aparatların quru və yaş preparatlar üzərində detallı surətdə öyrədilməsi, əldə edilmiş biliklərin kompüter texnologiyalarının vasitəsilə möhkəmləndirilməsi, nəzəri biliklərin – mühazirələrdə orqan və sistemlərin inkişafı, onların funksional anatomiyasının xüsusiyyətlərinin, təcrübə dərslərə hər bir orqanın quruluşu, topografiyası barədə anlayışların tam surətdə formalasdırılması, bu biliklərin təcrübəyə tətbiqi üçün davamlı zəmin yaradılması fənnin məqsədine aiddir.	12
6	Sitologiya, embriologiya və histologiya Hüceyrə, toxuma və orqanların quruluşunu, inkişafını və həyatı funksiyaları, pre- və postnatal ontogenetik toxumaların inkişafı və reperativ imkanları, toxuma biologiyası sahəsində müasir tedqiqat metodları, mikroskopiya bacarıqlarını əldə etmək, histoloji şəkilləri və elektronogrammaları təhlil etmək, 200-dən çox hüceyrə birliklərini və toxumaların quruluşu ilə onların inkişafı və funksiyası arasındakı əlaqələri görmək bacarığı öyrədilir	8
7	Tibbi biologiya və genetika Molekulyar biologiya, hüceyrə biologiyası və molekulyar genetika haqqında məlumat verilir və bu biliklər praktik təbabətə tətbiqi öyrədilir	4
8	Normal fiziologiya İnsan fiziologiyası haqqında ümumi xə xüsusi məlumatları və sağlam organizmin müxtəlif sistemlərinin, orqanlarının, toxumalarının və hüceyrələrinin normal işləmə mexanizmlərini və onların tənzim yollarını öyrədilir	10
9	Tibbi biokimya Canlı orqanizmlərin tərkibinə daxil olan maddələrin kimyevi təbieti, bu maddələrin kimyevi çevrilmələri və həmin çevrilmələrin orqan və toxumaların fəaliyyəti ilə əlaqəsi öyrədilir	9
10	Tibbi mikrobiologiya və immunologiya Tibbi mikrobiologyanın əsasları, insan organizmində olan mikroorganizm növlərini, hüceyrə, metabolik və patogenetik xüsusiyyətlərinin infeksiyon xəstəlikleri töretdərək arasındakı əlaqə, diaqnostik metodlara uyğun olaraq klinik materialın götürülməsi, mikrobioloji müayinə üçün hazırlanması, kulturanın alınması, mikroskopik müayinə etmə bacarığı, mikroorganizmlərin bir birilə və sahib organizm ilə əlaqəsi, xəstəliklərin etiopatogenezindəki rolù, insan organizminin immun cavab reaksiyası və törədicilərin təyin edilməsi üçün istifadə edilən diaqnostik metodları, infeksiyon xəstəlik törədicilərinə qarşı istifadə edilən antimikrob preparatların növləri, təsir mexanizmləri, xüsusiyyətləri və istifadə formaları, immun sistemin quruluşu, növləri, hüceyrələri və infeksiyon törədicilərə qarşı immun cavabın formaları, organizmin müdafiə amilləri öyrədilir	8
11	Patologiya Hüceyrə patologiyası, ümumpatoloji proseslər (qan və limfa dövranı pozğunluqları, iltihab, immunopatoloji proseslər, kompensator-uyğunlaşma	10

	<p>prosesləri, şişlər), xəstə organizmde patoloji proseslər zamanı baş vermiş struktur dəyişiklikləri, bu proseslərin forma və xarakteri, qarşılıqlı dinamikası, patogenez və morfogenezi (inkişaf mexanizmləri), klinik-morfoloji forma və mərhələləri, patomorfozu, tanatogenezi və ölümün bilavasite sebebi, patomorfoloji diaqnostika üsulları, həmçinin klinik diaqnostika, müalicə və profilaktika tədbirləri zamanı tibb işçiləri tərəfindən yol verilmiş səhvleri və səhlənkarlıqları, nöqsan və qüsurları aşkar etmək üçün bilik və bacarıqlar öyrədilir.</p>	
13	<p>Farmakologiya Xəstəlik və patoloji proseslər zamanı müalicə və profilaktika məqsədilə istifadə olunan dərman maddələrinin təsnifat prinsipi, farmakokinetik və farmakodinamik xüsusiyyətləri, toksikologiya, farmakogenetika, farmakogenomika və toksikologiya əsas anlayışları, dərman formaları və reseptin yazılıma qaydaları öyrədilir</p>	9
14	<p>Tecili tibbi yardım Tecili tibbi yardım sahəsində çox rast gəlinən xəstəliklər, patoloji halların müayinəsi, tecili yardımına müraciət edən pasientlərə anesteziya tətbiq olunması, intensiv terapiya və mexaniki ventilasiya haqqında biliklər, ixtisaslaşdırılmış reanimasiya tədbirləri, sepsis, şok və beyin ölümü diaqnozunu qoya bilmək bacarığı, ağrısı olan xəstəyə yanaşma və müalicə üsulları, travma, şüur pozulması və zəherlenmə ilə tecili yardımına müraciət etmiş xəstelərə ilk yardım və yanaşma öyrədilir</p>	6
15	<p>Daxili xəstəliklər Daxili xəstəliklərə aid disiplinlərdə (nefrologiya, hematologiya, endokrinologiya, revmatologiya) xəstelərdən anamnez toplamaq, fiziki müayinə və laborator göstəriciləri təhlil edərək diaqnoz qoymaq, müalicə prinsipləri və təməl fənlər üzrə nezəri bilikləri praktik təcrübə ilə elaqələndirmək öyrədilir</p>	11
16	<p>Ümumi cerrahlıq Xəsteliklərin etiologiyası, fiziopatologiyası və müalicə prinsipləri nezəri olaraq öyrədilir və bu bilikləri xəstə üzərində anamnez toplayaraq, fiziki müayinə apararaq, reanimasiyada olan xəstəni və əməliyyatı izləyərək təcrübəyə tətbiq etmək öyrədilir</p>	7
17	<p>Qastroenterologiya Qastrointestinal sistem xəstəliklərinin etiopatogenetik mexanizmləri, ilkin və differensial diaqnostika üsulları, müalicə və profilaktika prinsipləri öyrədilir</p>	3
18	<p>Uşaq sağlamlığı və xəstəlikləri Uşaq və yeniyetmələrin sağlamlığını təmin etmek və qorumaq üçün təməl anlayışlar, yenidögülmüşlərə, uşaqlara və yeniyetmələrə aid anadangələmə və qazanılmış xəstəliklərin xəstə üzərində differensial diaqnostikası, tibbi və cerrahi müalicə prinsipləri, rəsept yazılıması, ailəni istiqamətləndirmək bacarığı, stasionar və ambulator xəstələrin müayinə və izlənilmesi öyrədilir</p>	12
19	<p>Mamalıq – ginekologiya Qadın orqanızminin reproduktiv funksiyasının müxtəlif inkişaf dövrlərində formallaşma xüsusiyyətləri, aybaşı funksiyasının tənzimlənməsi, aybaşı və aybaşı sikline təsir edən amillər, mayalanma, embriogenez, dölnün ana bətnində inkişaf dövrləri haqqında məlumatlar, hamiləliyin fizioloji və potoloji gedisi, mamalıq taktikası, müxtəlif kəskin və xroniki somatik (ekstra ginetal) xəstəliklərin hamiləliyin gedisətinə, döle və yenidögülmüşə təsiri, perenatal</p>	9

	dövr, perenatal xəstələnmə və perenatal ölüm göstəricilər haqqında biliklər, doğuş prosesinin fiziologiyası və potoloji gedışatının klinikası, diaqnostikası və mammalıq taktikası, operativ mammalığa aid cerrahi ameliyyatlar, o cümlədən qeyşəriyyə kəsiyi əməliyatının aparılmasına göstərişlər, texnikası, əksgöstərişlər, yaranan fəsadlar və onun correksiya metodları, zahiliq dövrünün fiziologiyası və potoloji gedışatının səbəbləri haqqında biliklər, ginekoloji xəstəliklərin o cümlədən iltihabi neyro-endokrin xəstəlikləri, reproduktiv orqanlarının şişlərinin səbəbləri, patogenezi klinikası, müalicə taktikası, sonsuzluq problemi, formaları, diaqnostika metodları, sonsuz cütlüklerin müayinə metodları o cümlədən müasir radioloji, funksional endoskopik, morfoloji metodlarının aparılması, müasir kontrasepsiya metodlarının tədbiqi və effektivliyi öyrədilir	
20	Anesteziologiya və reanimatologiya Anesteziologiya və reanimatologyanın temel prinsiplərini, kardiopulmonar resusitasiyani, yetkin/pediatrik baza reanimasiya tədbirlərinin nezəri və maniken üzerinde tətbiqi, neonatal reanimasiya, beyin ölümü, kliniki ölüm, böhranlı hallarda (donma, günvurma, elektrik vurması, kəskin intoksikasiyalar, suda boğulma, zəherli heyvan və həşarat sancması, şok və anafilaktik şok, qanitirmə, koma) reanimasiya tədbirləri, oksigen müalicəsi, qan transfuziyası qaydaları ve ağırlaşmalarının müalicəsi, maye-elektrolit ilə turşu-qəlevi balansının tənzimlənməsinin əsasları, ümumi və regional anesteziya üsulları ve müvafiq dərman vasitələri, reanimasiyada tətbiq edilən mexaniki ventilyasiya, enteral, parenteral qidalandırma üsulları, sepsis və coxsayılı orqan funksiyasının pozulmasının əsasları, ağrı, bədxassəli şişlər zamanı ağrıya yanaşma, damar və tənəffüs yollarının keçiriciliyinin təmin edilmesi öyrədilir	4
21	Radiologiya və nüve təbabəti Radiooloji müayinə metodlarının temel fiziki prinsipləri, normal radiooloji anatomiya, əsas patoloji hallar zamanı radiooloji metodların seçilməsi və tətbiqi, nüve təbabətinin əsas prinsipləri, nüve təbabətinin əsas metodlarının radiasion və bioloji təsirləri, nüve təbabətinin müxtəlif sistemlərin xəstəlikləri zamanı əhəmiyyəti və təhlili öyrədilir	4
22	Kardiologiya Kardioloji xəstəliklərin yayılması, etiologiyası, patogenezi, təsnifikasi, klinikası, gedış xüsusiyyətləri, diaqnostikası, differensial diaqnostikası, xəstəliklərin ağırlıq dəreclərinə görə qiymətləndirilməsi haqqında geniş məlumatlar verməklə, xəstələrin müayinə, müalicə və təqib prinsipləri bərdə bacarıqlar öyrədilir.	6
23	Ağciyər xəstəlikləri Tənəffüs sistemi orqanlarının xəstəliklərinə yanaşma, fiziki müayinə, diaqnoz qoyma, tənəffüs sistemi xəstəlikləri zamanı əsas simptom və klinik əlamətlərin təhlili və müalicə prinsipləri öyrədilir	5
24	Dəri - zöhrəvi xəstəliklər Dəri və zöhrəvi xəstəliklərin müayinə metodları, differensial diaqnostikası, müalicə təşkil etmək üçün lazımlı bilik və bacarıqlar öyrədilir	4
25	Nevrologiya Mərkəzi və periferik sinir sistemi ilə yanaşı əzələ xəstəlikləri, onların əsas klinik xüsusiyyətləri, epidemiologiyası, etipoatogenezi, fiziopatoloji	4

	<i>mexanizmləri, müayinə metodları, differensial diaqnostika, müalicə prinsipləri, proqnozları ve profilaktik tədbirər öyrədilir</i>	
26	Psixiatriya <i>Psixiatriyayanın elmi ve praktik əsasları, baş beyinin anatomik strukturlarının funksional əhəmiyyəti, psixi xəsteliklərin profilaktikası, erkən diaqnostikası, müasir müalicə növləri və üsullarının tədbiqinə göstəriş və eks-göstərişlərin təyini, psixiatriya və psixososial reabilitasiya xidmətinin təşkili, psixi xəstelərin psixiatrlara vaxtında istiqamətləndirilməsi məsələləri öyrədilir</i>	6
27	Ictimai sağlamlıq <i>Ictimai sağlamlıq anlayışı ilə düşünmək və bu düşüncə ilə problemləre yanaşma, ilkin sehiyyə xidməti göstərən müəssisələrdə cəmiyyətin sağlamlıq problemləri və onların sosial xüsusiyyətlərini dərk etmək, bu problemləri elmi və epidemioloji üsullarla müəyyən etmək, sağlamlığın yaxşılaşdırılması və maañfləndirmə aparılması, iş qəzaları, iş sağlamlığı və təhlükəsizliyi öyrədilir</i>	6
28	Uşaq cerrahlığı <i>Uşaqlarda cerrahi xəsteliklərin yaş xüsusiyyətləri, uşaqlarda ayrı-ayrı orqan və sistemlərin anadangəlme inkişaf qüsurları, müxtəlif yaş qruplarından olan uşaqlarda yumşaq toxuma və sümüyün irinli iltihabi xəstelikləri, travmatoloji və ortopedik xəsteliklərin yaş xüsusiyyətləri, bu xəsteliklərin diaqnostika və müalicəsinin prinsipləri, cerrahi patologiyası olan uşaqlara anestezioloji və reanimasion yardımının xüsusiyyətləri barədə bilik və bacarıqlar öyrədilir</i>	4
29	Urologiya <i>Urinar və kişi cinsiyyət sisteminin xəsteliklərinin əsas klinik təzahürəri, anamnez toplamaq, müayinə metodları, diaqnostik testlər və müalicə prinsipləri öyrədilir</i>	3
30	Travmatologiya və ortopediya <i>Travmatoloji və ortopedik xəsteliklər, ortopediyada dayaq-hərəket aparatının anadangəlme deformasiyaları, inkişaf qüsurları haqqında fikir irəli surməyi, müayinələri aparmaq bacarığını öyrədir. Travmatologiyada isə yuxarı və aşağı ətrafların, döş qəfəsi, çanaq sümükleri, onurğa sütunu və onurğa beyninin, kellenin və baş beynin travmalarını, sümük patologiyaları haqqında anamnez toplamağı, anamneze uyğun patologiyalar haqqında fikir irəli surməyi, instrumental müayinələrdən- R-qrafiya, K/T, USM, MRT və s. göstərişləri təyin etmək, bu travmaların hansında konservativ və cerrahi metodların tətbiq olunması, ətrafların uzunluqlarının müqayisəli ölçüləməsi, immobilizasiyaların aparılması, sarğıların qoyulması, siniqların əlle birmomentli repozisiyası, gips sarğıları və longetlərin qoyulması, uşaqlara və travmadan sonra reabilitasiya dövründə ortezlərin geydirilməsi, endo-ekzo protezlərə göstərişləri təyin etməyi, yaraların I cerrahi işlənilməsi, aseptik sarğıların qoyulması, çıxıqların birmomentli yerinə salınması bacarıqları öyrədilir.</i>	3
31	Oftalmologiya <i>Gözün əsas xəstelikləri haqqında məlumatlar, sistem xəsteliklər zamanı gözün zədələnməsi, xəsteliklər zamanı anamnez toplamaq, anamneze uyğun olaraq patologiyalar haqqında fikir irəli surməsi, fiziki müayinələr, birbaşa lokal işıq mənbəyi vasitəsilə gözün ön seqment quruluşunun normal görünüşü, çəpəzlik müayinəsi, heperemik gözde inspeksiya, differensial diaqnostika, bu xəsteliklərin konservativ və cerrahi müalicə metodları, damcı və krem formalı dərman vasitəlerinin tətbiq olunması, gözə steril sarğının qoyulması,</i>	3

	<i>bəbək-işiq reaksiyası müayinesini aparılması, göz təzyiqinin palpasiya ilə müəyyən edilməsi öyrədilir</i>	
32	Yoluxucu xəsteliklər <i>Ictimai mənşəli infekcion xəsteliklərin müayinə və müalicə prinsipləri, qorunma yolları, antimikrob preparatlarının rasional istifadə edilməsi haqqında məlumatlar öyrədilir</i>	6
33	Neyrocerrahlıq <i>Neyrocərrahi xəsteliklərin müayinəsi, diaqnostikasında istifadə olunan üsullar, diaqnostik müayinələrin nəticələrinin və xəsteliyin klinik təzahürərəni şərh etmək bacarığı, müalicə prinsipləri və taktikası öyrədilir</i>	3
34	Aile təbabəti <i>İlkin tibb xidməti göstərən müəssisələrde sağlamlıq problemləri, ilkin tibb xidmətində bütün yaş qruplarına aid fərdlerde çox rast gəlinən xəsteliklərin müəyyən edilməsi, diaqnostikası, xəste və xeste yaxınları ilə ənsiyyət, xəsteliklərin müalicəsi, xəsteliyin xüsusiyyətinə müvafiq olaraq üst səviyyəli tibb xidməti müəssisəsinə yönəldirmə, ilkin tibb xidməti göstərmək bacarıqları öyrədilir</i>	3
35	Qulaq, burun, boğaz xəstelikləri <i>Çox rast gəlinən qulaq, burun boğaz xəstelikləri, onların müayinə metodları, müalicə prinsipləri öyrədilir</i>	3
36	Məhkəmə təbabəti <i>Ekspertizanın teyini, keçirilməsi, sənədlaşdırılmasını nizamlayan normativ aktlar və cinayət-prosessual qanunvericiliyi, məhkəmə-tibb ekspertinin hüquq və vəzifələri məhkəmə-tibb ekspertizasının obyektləri, ekspertizanın aparılması zəruriliyi, müayinə üsulları, canlı şəxslərin məhkəmə-tibb ekspertizasının təşkili və aparılması qaydaları, meyitlərin məhkəmə-tibbi ekspertizasının (müayinəsinin) səbəbləri, meyitin tapıldığı yerinə baxışın keçirilməsinin hüquqi əsasları, bioloji mənşəli maddi sübutların ekspertizası zamanı həll olunan məsələlər, məhkəmə və istintaq işlərinin materialları üzrə ekspertizanın teyin olunmasının səbəbləri, ekspertizanın aparılması təşkili və metodikası öyrədilir.</i>	3
37	Fizioterapiya və tibbi reabilitasiya <i>Fizioterapiya və reabilitasiya haqqında ümumi anlayışları, skelet-ezəle sisteminin qiymətləndirilməsində istifadə olunan temel və spesifik müayinə metodları, normal və patoloji hallarda radioloji təzahürərin teyin edilməsi, skelet-ezəle sistemi xəsteliklərinin müalicəsində istifadə edilən metodlar, müalicə planı qurmaq və tətbiq etmək öyrədilir</i>	3
38	Mülki müdafiə <i>Bu fənn Azərbaycan Respublikasında fövqəladə halların idarə olunması, fövqəladə halların xarakteristikasını, fövqəladə hallardan əsas müdafiə üsullarını və vasitələri, fövqəladə hallar zamanı yaranmış şəraitinin qiymətləndirilməsi, özünə və digər şəxslərə yardım etməyi, istehsalat proseslərində mülki müdafiə planının hazırlanması kimi məsələlərin həlləri öyrədilir</i>	3
	Ali təhsil müəssisəsi tərəfindən müəyyən edilen fənlər	70

Tecrübe

Təcrübə	60
CƏMI AKTS	360

4. Tədris və öyrənme

- 4.1. Tədris və öyrənme mühiti elə təşkil olunmalıdır ki, tələbələr təhsil programında nəzərdə tutulan təlim nticələrini əldə edə bilsinlər.
- 4.2. Tədris və öyrənme metodları müvafiq sənədlərdə (məsələn, müəllimin sillabusunda və s.) təsvir edilməli və ictimaiyyətə (məsələn, universitetin vəb sahifəsində, programın broşurlarında və s.) açıq olmalıdır.
- 4.3. Tədris və öyrənme metodları innovativ təhsil təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilmeli və təkmilləşdirilməlidir. Tədris və öyrənme metodlarının müntəzəm şəkildə təkmilləşdirilməsi universitetin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.
- 4.4. Təlim prosesində fərqli tədris metodlarından istifadə edilməlidir. Bu metodlar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesindəki feal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək tədris və öyrənme metodlarına aşağıdakılardır nümunə olaraq göstərmək olar:
 - mühazirə, seminarlar, praktiki tapşırıqlar;
 - təqdimatlar və müzakirələr, debatlar;
 - müstəqil iş/araşdırma (məsələn, praktiki nümunələrlə iş);
 - layihələr;
 - problemlərə əsaslanan tədris;
 - sahə işləri;
 - rol oyunları;
 - hesabatlar;
 - qrup qiymətləndirməsi;
 - ekspert metodu;
 - video və audio konfrans texnologiyaları;
 - video və audio mühazirələr;
 - distant təhsil;
 - simulyasiyalar;
 - və s.
- 4.5. Təhsilde nəzəriyyə və praktiki təlim arasında tarazlıq gözlənilməlidir. Əsas diqqət əmək bazarının dəyişən ehtiyaclarına uyğun olaraq praktiki bacarıqların gücləndirilməsinə yetirilməlidir.
- 4.6. Təhsil programı tələbələrin müstəqilliyini dəstekləməli və ömürboyu təlim konsepsiyasını inkişaf etdirməlidir. Təhsil prosesinin sonunda tələbə hər hansı istiqamətdə müstəqil işləyə bilməli və təhsilini ömürboyu davam etdirməyi bacarmalıdır.

5. Qiymətləndirmə

- 5.1. Qiymətləndirmə ele təşkil olunmalıdır ki, tələbələrin gözlənilən təlim nəticələrini əldə etmələri səmərəli şəkildə ölçüle bilinsin. Bu, əldə olunan irəliləyişi monitorinq etməyə, təhsil proqramlarının nəticələrinə hansı dərəcədə nail olunduğunu qiymətləndirməyə, eləcə də tələbələrlə fikir mübadiləsinə şərait yaratmağa və təhsil proqramlarının təkmilləşdirilməsi üçün ilkin şərtlərin formalasdırılmasına yardım etməlidir.
- 5.2. Qiymətləndirmə üsulları müvafiq sənədlərdə (məsələn, fənn proqramında, sillabusda və s.) təsvir edilməli və hamı üçün açıq olmalıdır (məsələn, universitetin vəb səhifəsində, proqramın broşurlarında və s.).
- 5.3. Qiymətləndirmə üsulları innovativ tədris təcrübələri nəzərə alınaraq davamlı şəkilde nəzerden keçirilməli və təkmilləşdirilməlidir. Qiymətləndirmə üsullarının müntəzəm şəkildə yenilənməsi ali təhsil müəssisəsinin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.
- 5.4. Tədris prosesində fərqli qiymətləndirmə üsullarından istifadə edilməlidir. Bu üsullar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesindəki fəal rol oynamasını təşviq etməlidir. İstifadə edile biləcək qiymətləndirmə üsullarına nümunələr:
 - yazılı tapşırıqlar;
 - biliq və bacarıqlara dair testlər, kompyuter əsaslı testlər;
 - şifahi təqdimatlar;
 - sorğular;
 - açıq müzakirələr;
 - praktika hesabatları, sahə işləri hesabatları;
 - praktikada, laboratoriya da müşahidələrə əsasən bacarıqların qiymətləndirilməsi;
 - layihə işlərinə dair hesabatlar;
 - portfolionun qiymətləndirilməsi;
 - frontal sorğu;
 - qrup şəklində və özünü qiymətləndirmə;
 - Obyektiv strukturlaşdırılmış klinik imtahan (OSKİ), Obyektiv strukturlaşdırılmış praktik imtahan (OSPI)
 - Rol oyunları
 - və s.
- 5.5. Təlim nailiyyətlərinin qiymətləndirilməsində istifadə olunan üsullar aydın müəyyənlaşdırılmış meyarlara əsaslanmalıdır və təhsil müddətində tələbənin əldə etdiyi biliq, bacarıq və qabiliyyət səviyyəsini düzgün və etibarlı şəkildə müəyyən etməyə imkan verməlidir. Təlim nəticələrinin qiymətləndirilməsi zamanı müəllimlər şəffaflıq, qarətsizlik, qarşılıqlı hörmət və humanistlik prinsiplərini rəhbər tutmalıdır.
- 5.6. Tələbələrə müəllimlər/qiymətləndiricilər təhsillərinin bütün aspektlərini, o cümlədən qiymətləndirmə prosesini müzakirə etmək imkanı verilməlidir. Ali təhsil müəssisəsi müvafiq qaydalara uyğun olaraq qiymətləndirmə prosesi, yaxud qiymətlə bağlı apelyasiya prosedurlarını müəyyən etməlidir.
- 5.7. Akademik etika təhsil prosesində önemli yer tutur. Tələbələrə akademik dürüstlüyə riayət etmək, plagiarizm problemini anlamaq öyrədilir. Onlar intellektual əməyin əqli mülkiyyət hüquqları barəsində məlumatlandırılmalıdır.

6. Programın ve hər bir fənnin təlim nəticələri

- 6.1. Təhsil programının təlim nəticələri, eləcə də hər bir fənnin təlim nəticələrinin müəyyənlendirilməsi və hər bir fənnin sillabusunun hazırlanması ali təhsil müəssisəsinin/akademik heyətin səlahiyyətindədir.
- 6.2. Təlim nəticələri hər bir ali təhsil müəssisəsi tərəfindən Əlavə 1-dəki formaya uyğun olaraq müəyyənlendirilir. Təlim nəticələri matrisində (Əlavə 2) fənlərlə təlim nəticələri arasındaki əlaqə əks olunmalıdır.
- 6.3. Təhsil Proqramının cəmiyyətin və əmək bazarının dəyişən ehtiyaclarına cavab verən nəzəri və praktiki məzmunu təmin etməsi məqsədilə fənlərin sillabusları müntəzəm şəkildə yenilənməlidir.

7. İnfrastruktur və kadr potensialı

- 7.1. Təhsil Proqramının tədris, öyrənme və qiymətləndirmə prosesi ali təhsil müəssisəsinin aşağıdakı infrastruktura malik olmasını zəruri edir:
 - ixtisas kafedraları;
 - müvafiq auditoriya fondu;
 - elmi-tədris laboratoriyası;
 - simulyasiya (mulyaj) mərkəzi
 - kompüter sınıfı;
 - istehsalat təcrübənin keçirilməsi üçün baza müəssisələri;
 - kitabxana;
 - kliniki bazalar;
 - və s.
- 7.2. Ali təhsil müəssisələrinin professor-müəllim heyəti, bir qayda olaraq, elmi dərəcəyə malik olur. Digər dövlət, yaxud özəl müəssisələrdən və/və ya digər müvafiq təşkilatlardan gələn yüksək ixtisaslı mütəxəssisler de tədrise cəlb oluna bilərlər.

8. Təcrübə

- 8.1. Təcrübə tələbənin nəzəri biliklərinin praktikada tətbiqi, eləcə də peşə bacarıqlarının gücləndirilməsi baxımından önemlidir.
- 8.2. Təcrübə dövlət və özəl tibb müəssisələrində, elmi – tədqiqat institutlarında (eləcə də universitet, AMEA, özəl yerli, yaxud beynəlxalq təşkilat və şirkətlər və s.) təşkil oluna bilər.
- 8.3. Təcrübədən önce ali təhsil müəssisəsi və təcrübə təşkil olunacaq şirkət/müəssisə/laboratoriya müqavilə imzalanmalıdır. Eyni zamanda, tələbənin fərdi müraciəti əsasında onun ixtisasına uyğun digər şirkət/müəssisə/laboratoriyyada, o cümlədən xaricdə təcrübə keçməsinə icazə verilir. Müqavilədə şərtlər, tələbələrin hüquq və öhdəlikləri və digər zəruri təfərrüatlar əks olunur.
- 8.4. Ixtisasın spesifikasiyadan asılı olaraq tələbənin nəticələrinin qiymətləndirilməsi meyarları ali təhsil müəssisəsinin Elmi Şurası tərəfindən müəyyənlenir.


9. Məşğulluq və ömürboyu təhsil

- 9.1. 050904 – TiBB ixtisası üzrə məzuniyalara Həkim ali peşə ixtisas dərəcəsi verilir. Məzunlar mövcud qanunvericiliyə uyğun olaraq əsasən ilkin sahiyyə və təcili yardım xidmətlərində işləyə bilərlər.

- Həkim – mütəxəssis qismində işləmək üçün tibb ixtisası üzrə məzunlar ali tibb təhsilinin ikinci pilləsi – rezidenturaya daxil olub, onu müvəffeqiyetle bitirməlidir.
- 9.2. Ali təhsil müəssisəsi Tehsil Proqramının məzunlarının məşğulluğuna dair müntəzəm sorğular keçirmeli, elecə de vakant iş yerlərinə dair məlumatları öz media resurslarında yerləşdirməlidir.
- 9.3. Tibb ixtisası üzrə bakalavr derecesi alan hekimlər müxtəlif ixtisaslar üzrə rezidentura və Sehiyyə, rifah və xidmət qrupuna aid bezi ixtisaslar üzrə magistratura pilləsində davam etdirə bilərlər
- 9.4. Tehsil müddətində eldə olunan biliq, bacarıq və səriştələr məzunların müstəqil şəkildə ömürboyu təhsil almaları üçün ilkin şərtlərdəndir.

RAZILAŞDIRILMIŞDIR:

Azerbaycan Respublikasının Tehsil Nazirliyinin Aparat rehbərinin müavini,
Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdürü

 Yaqub Piriyev

AB - 08 2020-ci il

Sehiyyə, rifah və xidmət, Əsas (baza ali) tibb təhsili ixtisasları ixtisaslar qrupu üzrə Dövlət Tehsil Proqramlarını hazırlayan işçi qrupunun sədri

 prof. Geray Gəraybəyli

GB - 08 2020-ci il

Təhsil Proqramı və fənlər üzrə təlim nəticələri

Təhsil Proqramının təlim nəticələri (PTN)

PTN 1. Məzun Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair biliklərə, Azərbaycan xalqının milli-mənəvi, mədəni-tarixi dəyərlərini ictimai həyat və fəaliyyətində tətbiq etmək və Azərbaycan dövlətinin maraqlarını qorumaq qabiliyyətinə malik olur
PTN 2. Məzun Azərbaycan Respublikasının rəsmi dövlət dili olan Azərbaycan dili ilə yanaşı ən azı bir xarici dilde işgūzar və akademik kommunikasiyaya sahib olub, bu imkandan öz peşə fəaliyyətində istifadə etmək, xarici dilde gündəlik fəaliyyəti ilə bağlı ünsiyyət qurmaq, fikrini şifahi və yazılı ifadə etmək, xəstə, xəstə yaxınları, digər tibb işçiləri, cəmiyyət, müvafiq qurumlar, media ilə yazılı və şifahi ünsiyyət qurmaq, ixtisasına aid xarici ədəbiyyatdan istifadə etmək bacarığına malik olur
PTN 3. Məzun peşəsi ilə əlaqəli elmi məlumatları toplamaq üçün sərbəst şəkildə informasiya-kommunikasiya texnologiyalarından istifadə etməyi, elektron formada yazışmalar aparmağı, əldə etdiyi məlumatların və mənbələrinin dürüstlüyünü qiymətləndirməyi və elmi məlumatları peşə təcrübəsində tətbiq etməyi bacarır
PTN 4. Məzun peşəsi ilə əlaqəli qanunvericiliyi, tibbi etik qaydaların bilir, sərbəst şəkildə peşə fəaliyyəti ilə məşğul olarkən peşəsi ilə əlaqəli qanunvericiliyi, qaydalara və etik prinsiplərə riayət etməyi bacarır
PTN 5. Məzun fərdi peşəkar inkişafını planlaşdıraraq ömürboyu təhsil prinsiplərini həyata keçirməyi, zəruri hallarda həmkarlarından kömək istəməyi, lazımlı gəldikdə öz bılık və bacarıqlarını həmkarları ilə bölüşməyi, peşəsi ilə əlaqəli maarifləndirmə işini və tibbin müxtəlif sahələrində çalışan insanlarla komanda işi aparmağı bacarır
PTN 6. Məzun məlumatları və məlumat mənbələrini təhlil edərək qiymətləndirməyi, elmi-tədqiqat üsullarını istifadə edərək bioetik prinsiplər çərçivəsində müstəqil və ya kollektiv formada araşdırma aparmağı bacarır
PTN 7. Məzun təmel və klinik tibbi biliklərə sahib olur, təmel bilikləri sağlam və xəstəlik vəziyyətlərində, klinik halların araşdırılmasında istifadə etməyi bacarır; anamnez, müayinə, müdaxila kimi əsas klinik bacarıqlara sahib olur və tətbiq edir
PTN 8. Məzun fərdi və ictimai yönümlü tibb xidməti göstərmək üçün təmel, klinik və sosial elmlərə ait bılık və bacarıqlara sahib olur, xəstələri din, dil, irq, cins, siyasi mənsubiyyət baxımından ayrıseçkilik etmədən, etik prinsiplər kontekstində qiymətləndirərək, ilkin səhiyyə xidmətinə xas olan profilaktik, müalicə və reabilitasiya üzrə həkimlik bacarığını yerinə yetirir və bunların qeydiyyatını aparmağı bacarır, bu zaman insanı dəyərləri diqqət mərkəzində tutarəq xəstələrin, işçilərin təhlükəsizliyini, məxfiliyini qorumağı bacarır
PTN 9. Məzun diaqnostika və müalicə yanaşmalarını xəstə və xəstəliklər baxımından qiymətləndirib şərh edir, rastlaşıduğu klinik vəziyyətə uyğun müayinə və müalicə üsullarını seçməyi və seçimində uyğun həyata keçirməyi bacarır
PTN 10. Məzun mülki müdafiənin tibb xidmətinin təşkili və fəaliyyəti məsələlərini mənimsəyir, daxili əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğına qarşı mühafizə qayda və normaları haqqında biliklərə sahib olur

Fənn üzrə təlim nəticələri (FTN)

FTN 1 (Azərbaycan tarixi)

1. Azərbaycanın dövlətçilik ənənələrinə sədaqət hissi formalaşdırır, bunun üçün dövlətçilik ənənələrinin keçmiş və bu günü haqqında zəruri biliyə malik olduğunu nümayiş etdirir, faktları ümumiləşdirir, əldə olunan biliklərdən cəmiyyətin müasir vəziyyətinin qiymətləndirilməsində istifadə etmək vərdişlərinə yiyələnir;

- Azərbaycanın dövlətçilik ənənələrinin tarixi haqqında, onun yaranması, formalaşması və inkişafı dinamikasını dövrün xüsusiyyətləri baxımından izah edir, onlar arasında səbab və nəticə əlaqələrini təhlil edir və ona münasibət bildirir;
- Müasir Azərbaycan dövlətçiliyinin formalaşmasına təsir edən siyasi, ideoloji, iqtisadi və mədəni amillərin rolunu təhlil, tədqiq və təbliğ edir;
- Fəal vələndəşlik mövqeyi nümayiş etdirir, müasir Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafında tarixi şəxsiyyətlərin rolunu dəyərləndirir;
- Nazerde tutulan istiqamətlər üzrə əldə etdiyi bilikləri təcrübədə istifadə etmək üçün elmi – pedaqoji və metodiki təhlillər aparır, yenilikləri yaradıcılıqla təcrübəyə tətbiq edir, bilikləri və yeni texnologiyaları müxtəlif istiqamətlər üzrə praktik işlə əlaqələndirir;
- Müasir dünyada Azərbaycan dövlətçiliyinin yeri və rolunu sistemli təhlil edir, fərziyyə və mülahizələr irəli sürür, təkliflər verir, debatlarda, diskussiyalarda, müzakirələrdə ictimai rəy formalaşdırın məsələlər ətrfində təkliflərlə çıxış edir.

FTN 2 (Azərbaycan dilində işgüzar və akademik kommunikasiya)

- Təlim prosesində akademik dilde təqdimat etmək bacarığına yiylənir.
- Natiqlik bacarığını mənimsemək və tətbiq etmək vərdişlərinə yiylənir.
- Akademik və işgüzar yazı bacarıqlarının mənimsemək və tətbiq etmək bacarığına yiylənir.
- Təlim prosesində qazandığı bilikləri tətbiq etmək üçün elmi və metodik təhlillər aparılır.
- Məqsədə uyğun seçdiyi metod və vasitələrin əhəmiyyəti əsaslandırılır və təcrübədə tətbiq edilir.
- Təlim nailiyyətlərini qiymətləndirmək üçün müvafiq meyarlar seçilir və tətbiq edilir.

FTN 3 (Xarici dilde işgüzar və akademik kommunikasiya)

- Təlim prosesində ixtisası üzrə xarici dillərdən birində təqdimat etmək bacarığına yiylənir.
- Gündəlik həyatda xarici dilde sərbəst ünsiyyət qurmaq bacarığına yiylənir.
- İşgüzar fəaliyyətdə sərbəst ünsiyyət qurmaq bacarığına yiylənir.
- İşgüzar fəaliyyətdə beynəlxalq idman və biznes subyektləri ilə kommunikasiyanın səmərəli şəkildə qurulmasına yiylənir.
- İşgüzar və akademik yazının xüsusiyyətlərini bilir, fərqli kontekstlərdə mətnləri mənimsayır və hazırlayır.
- Akademik və işgüzar nitqin məzmununu və quruluşunu bilir, ünsiyyət əlaqələrində istifadə edir.

FTN 4 Seçim fənn

FTN 5 Seçim fənn

FTN 6 (İnsan anatomiyası və tibbi terminologiya)

- Orqanizmi təşkil edən aparat və sistemləri, bu aparat və sistemlərin də təşəkkül tapdığı orqanların quruluşu, topoqrafiyası, damar-sinir münasibətləri barəsində nəzəri biliklərə sahib olurlar
- Orqanizmni təşkil edən aparat və sistemləri, bu aparat və sistemlərin də təşəkkül tapıldığı orqanları, onların əsas damar və sinirlərini meyit və meyit preparatları üzərində müstəqil surətdə müəyyən etmək bacarığa yiylənirlər
- Orqanizmi təşkil edən aparat və sistemləri, bu aparat və sistemlərin də təşəkkül tapıldığı orqanların quruluşu, topoqrafiyası, damar-sinir münasibətləri barəsində nəzəri biliklərin klinik əlaqələrini bilirlər
- Meyit və meyit preparatlarından istifadənin əsasları, sadə tibbi aletlərdən sərbəst istifadə etmək bacarığına sahib olurlar
- Anatomik terminlərin təhsil aldığı dildə və latın dilində düzgün qaydada istifadə etməyi bilirlər

FTN 7 (Sitologiya, embriologiya və histologiya)

1. Sitoziya, embriobiya və histologiya fannlarının predmeti, metodları, vəzifələri və canlı aləmə xas olan ümumi bioloji qanuna uyğunluqları bilir;
2. Hüceyrənin təşkilində iştirak edən törəmələrin mikroskopik və submikroskopik quruluşu və onların funksiyalarının molekulyar əsasları haqqında müasir məlumatlardan istifadə edə bilir;
3. Müasir texniki vasitələrlə nümayiş etdirilan mikroskopik şəkillərin və elektronogrammaların hansı orqana və onun hansı hissəsinə aid olmasını müəyyənləşdirməyi bacarır;
4. Fərdi inkişafın prenatal (predembrial, embrional və döll) və postnatal dövrlərində orqan və sistemlərin formalaşmasının vacib dövrlərinin təsvirini, variasiya və anomaliyalar haqqında məlumatları təhlil edə bilir;
5. Toxumaların təsnifatı və orqanların təşkilində iştirak eden müxtəlif toxuma növləri arasında qarşılıqlı əlaqələrin ümumi qanuna uyğunluqlarını izah edə bilir;
6. Orqanizmin təşkilində iştirak edən orqanların mikroskopik və submikroskopik, immunhistokimyəvi və s. metodların köməyi ilə sistemlər üzrə təsvirini vera bilir;
7. Orqanların təşkilində iştirak edən müxtəlif sistemlərə aid hüceyrəvi, qeyri-hüceyrəvi və toxuma elementlerinin qarşılıqlı əlaqərinin üçölcülü fəza (stereoloji) quruluşunun prinsiplərini bilir;
8. Orqanların quruluş vahidlərinin histofiziologiyasının ümumi prinsiplərini, quruluş və vəzifələrində baş verə biləcək deyişikliklərin klinik nümunələr əsasında izahını verir.

FTN 8 (Tibbi biologiya və genetika)

1. Hüceyrə quruluşu, funksiyaları, genetik materialın xüsusiyyətləri, replikasiya mexanizmi, genetik məlumatın ötürülməsi haqqında məlumatlara sahib olur;
2. İnsan genomunun formalaşmasını müəyyən edə bilir;
3. Genetik materialda meydana gələn variasiyaları bilir və izah edir;
4. Genin ekspressiyasına nəzarəti öyrənir
5. İrsiyyat modellərini öyənmir;
6. Hüceyrənin həyat sikli, bölünməsi, ölümü haqqında məlumatlara sahib olur, şış xəstəliyinin biologiyasını öyənir;
7. Gen texnologiyaları haqqında məlumatları öyənir
8. Gen və hüceyrə müalicə üsullarını öyənir

FTN 9. (Normal fiziologiya)

1. Sağlam orqanizmin funksiyalarını izah edir
2. Müxtəlif fizioloji göstəricilərin konstant qiymətlərini izah edir
3. Bütöv orqanizmin və onu təşkil edən hüceyrə, toxuma, orqanlar və sistemlərin fəaliyyətinin tənzim mexanizmlərini bilir
4. Tədqiqat üsullarının prinsiplərini, eksperimental heyvanlarda təcrübə aparmağı bacarır
5. Orqanizmin fizioloji funksiyalarının formalaşmasının və tənziminin əsas qanuna uyğunluqlarını qiymətləndirir və izah edir
6. Orqanizmin əsas funksional sistemlərinin quruluş prinsiplərini, fəaliyyətini və əhəmiyyətini qiymətləndirir və izah edir
7. Orqanizmin əsas davranış aktlarının onun yaşama şəraitində asılı olaraq formalaşması və tənzimi qanuna uyğunluqlarını qiymətləndirir və izah edir

FTN 10. (Tibbi biokimya)

1. Suyun metabolizmini, orqanizmin maye mühitləri və elektrolit müvazinətinin əhəmiyyətini bilir, pH anlayışını mənimşəyir;
2. Turşu – qələvi müvazinəti və pozulmaları, bufer sistemlərinin və qanın qaz tərkibinin əhəmiyyəti haqqında məlumatlara sahib olur;
3. Bufer məhlulları hazırlaya bilir, pH və bufer məhlulları üçün hesablamalar aparır və bununla əlaqəli problemlərin həlli yollarını mənimşəyir;

- Suda və yağda hələ olan vitaminlərin quruluşu, mənbələri, xüsusiyyətləri və iştirak etdikləri metabolik yollar haqqında biliklərə sahibdir;
- Gündəlik vitamin ehtiyacını, çatışmazlığını və artıqlığının səbəb olduqları xəstəlikləri izah edir;
- Makrominerallar, elektrolitler və mikroelementlərin daşınması, depolanması, orqanizmdən xaric olması və biofunksiyalarını izah edir;
- Elementlərin artıqlığı və çatışmazlığının səbəb olduğu xəstəlikləri izah edir, kalsium və fosfor kimi makroelementlərin analiz üsullarını və prinsiplərini müəyyən edir, ən azı birini təcrübədə tətbiq etməyi bacarır;
- Analiz nəticələrinə əsasən laborator təzahürləri şərh edir;
- Fermentlərin ümumi xüsusiyyətlərini, təsnifatını, funksiyalarını, təsir mexanizmlərini və tənzimlənməsinin əhəmiyyətini izah edir, müayinə və müalicədə rolunu müəyyən edə bilir;
- Metabolizmin vəzifələrini, anabolizm və katabolizm yollarını, tənzimlənmə mərhələlərini, metabolizmin həyata keçdiyi hüceyrə komponentlərini izah edir;
- Nuklein turşularının həzmini izah edir, purin və pirimidin nukleotidlərinin sintez və parçalanma yollarını və onunla əlaqəli patologiyaları bilir;
- Fermentlərin çatışmazlığı və ya artıqlığının səbəb olduğu klinik təzahürləri müəyyən edir;
- Sidik turşusu və müvafiq xəstəliklər haqqında biliklərə sahibdir;
- DNT və RNT sintezinin ümumi xüsusiyyətləri, sintezdə rol oynayan əsas və köməkçi komponentlər, onların funksiyaları, DNT və RNT sintezinin tənzimlənmə mexanizmləri, DNT və RNT sintezinin pozulması haqqında biliklərə sahib olur;
- DNT zədələnməsi tiplərini izah edir, zədələnmələrin bərpa mexanizmləri və əhəmiyyəti haqqında biliklərə sahib olur;
- Fizioloji və patoloji proseslər zamanı RNT sintezinin əhəmiyyətini bilir, RNT sintezinin pozulmasını izah edir, pozulmaların qarşısının alınmasının müalicədə əhəmiyyətini anlayır;
- Zülal sintezinin əsas prinsiplərini, mərhələlərini, zülal sintezinin pozulmasının mexanizmlərini sadalayır;
- Lipidlərin struktur-funksional əlaqəsi və bioloji əhəmiyyatını bilir, lipidlərin katabolizminə aid təməl biokimyevi yollar haqqında bilikləri metabolizm ilə əlaqələndirir;
- Qan hüceyrələri və fizioloji funksiyaları, hemoqlobinin quruluşu, xüsusiyyətləri və parçalanmasının patoloji proseslərlə əlaqələndirir;
- Avtomatik və yarımvatomatik biokimyevi analizatorunun işləmə prinsipi haqqında biliklərə sahib olur;
- İmmunoferment analizatorunun işləmə prinsipi haqqında biliklərə sahib olur;
- Laborator analizləri təhlil edir və nəticə çıxarmağı bacarır

FTN 11. (Tibbi mikrobiologiya və immunologiya)

- İnsanda xəstəlik törədən mikroorqanizmlərin morfo-bioloji xüsusiyyətlərini şərh edə bilir.
- Mikroorqanizmlərin ətraf mühitdə yayılması və insan organizmına daxilolma yollarını bilir.
- Sterilizasiya və dezinfeksiya üsullarının mahiyyətini dərk edərək istifadə prinsiplərini müəyyən edə bilir.
- Antimikrob preparatların mikroorqanizmlərə təsir mexanizmini və bakteriyaların antibiotiklərə qarşı həssaslığının təyinini və nəticələrini şərh etməyi bilir.
- Xəstəliyin gedışatından asılı olaraq mikrobioloji üsulları seçib, nəticələrini təhlil edir.
- İnsanda xəstəlik törədən mikroorqanizmlərin patogenlik amillərini, infeksiyanın yoluxma yollarını və mexanizmini, törətdikləri xəstəliklərin patogenezini şərh edə bilir.
- İnfeksion xəstəliyi olan yetkin və uşaqlardan mikrobioloji müayinə üçün klinik materialları seçə bilir, müayinə materiallarını düzgün götürə və laboratoriyyaya göndərə bilir.
- Orqanizmdə gedən immun patologiyaların mexanizmini şərh edə bilir.
- Xəstəliyin gedışatından asılı olaraq (mikroskopik, kultural, seroloji və s) üsulları seçilir və nəticələrini təhlil edə bilir.

10. Xəstəliklərin spesifik müalicə-profilaktika prinsiplərini bilir.

FTN 12. (Patologiya)

1. Müxtəlif distrofik proseslər zamanı hüceyrə və toxumalarda baş verən struktur dəyişiklikləri bilir.
2. Hüceyranın ölüm növlərini, apoptoz və nekrozun morfo-funksional xüsusiyyətlərini bilir.
3. İnsan ölümünün növlərini, bioloji ölümü təsdiq edən nisbi və mütləq əlamətləri, ölümündən sonra insan meyitində yaranan meyit əlamətlərinin xarakter morfoloji xüsusiyyətlərini bilir.
4. Qan dövranı pozgunuqlarının təsnifatını, onların struktur əsaslarını və patogenetik xüsusiyyətlərini bilir.
5. İltihabın təsnifatını, morfoloji əlamətlərini, spesifik iltihabi xəstəliklərin morfo-funksional xüsusiyyətlərini bilir.
6. Immunopatoloji proseslərin və kompensator-uyğunlaşma reaksiyalarının etio-patogenetik və morfoloji xüsusiyyətlərini, yaraların sağalma mexanizmlərinin morfoloji əsaslarını bilir.
7. Şişlərin təsnifatını, karsinogenez haqqında məlumatı və ayrı-ayrı toxumaların şişlərinin patomorfoloji xüsusiyyətlərini bilir.
8. Organizmi təşkil edən ayrı-ayrı sistemlərin xəstəliklərinin etio-patogenetik və morfoloji xüsusiyyətlərini bilir.
9. Revmatik və infeksiyon xəstəliklərin, hamiləlik, pre- və perinatal patologiyaların etio-patogenetik və morfoloji xüsusiyyətlərini bilir.
10. Patoloji anatomiyada istifadə olunan əsas makroskopik və mikroskopik müayinə metodlarını tətbiq etməyi bacarıır.
11. Parenximatoz, mezenximal və qanşıq distrofiyalar zamanı hüceyrə və toxumalarda meydana çıxan patomorfoloji dəyişikliklərin makro- və mikroskopik əlamətlərini ayırmayı bacarıır.
12. Müxtəlif ümumpatoloji proseslər (qan və limfa dövranı pozgunuqları, kəskin və xroniki iltihab, xoş- və bədxassəli şişlər) zamanı orqan və toxumalarda yaranan dəyişikliklərin morfoloji diaqnostikasını bacarıır.
13. Ayni-aynı sistemlərin xəstəlikləri zamanı əldə edilmiş makroskopik və mikroskopik preparatları təsvir edərək və yaxud da onların təsvirinə əsasən patoloji prosesin xarakteri barədə adekvat fikir irəli sürə bilir.
14. Müxtəlif sistemlərin xəstəlikləri zamanı yaranan patomorfoloji dəyişiklikləri müvafiq klinik, laborator və eksperimental göstəricilər ilə birgə qiymətləndirməyi bacarıır.

FTN 13. (Farmakologiya)

1. Farmakologiya ilə əlaqəli əsas anlayışları, farmakokinetik və farmakokinetik terminləri bilir;
2. Dərman xammalı, dərman maddesi və dərman forması, dərmanların nomenklaturası anlayışlarını müəyyənləşdirə bilir;
3. Dərman maddələrinin təsnifatının əsas prinsiplərini bilir;
4. Dərmanların organizm, orqan, hüceyrə və moleküllar səviyyəsində təsirini analiz ədə bilir;
5. Farmakokinetik və farmakodinamik olaraq dərman təsirlərini müqayisə etməyi bacarıır;
6. Dərman terapiyasının aparılmasına müxtəlif amillərin (cins, çəki, yaş, genetik xüsusiyyətlər, yanaşı patologiya, digər dərmanların istifadəsi və s.) təsirini nəzərə ala bilir;
7. Dərmanların ümumi farmakoloji xüsusiyyətlərini, bu dərmanların əlavə təsirlərini, istifadəsinə göstəriş və əks göstərişləri bilir;
8. Tolerantlıq, dərman asılılığını bilir və onların növlərini müqayisə ədə bilir;
9. Dərmanların qarşılıqlı təsiri və uyuşmazlığı müəyyənləşdirə bilir;
10. Dərman toksikologiyası və kəskin dərman zəhərlənməsi üçün ilk yardım prinsipləri haqqında bir təsəvvürə sahib ola bilir;
11. Ümumi və xüsusi farmakologiyadan əsas prinsiplərini bilir;
12. Dərman formaları müqayisə etməyi, reseptin tərtib etməyi və yazılımasını bacarıır.

FTN 14. (Tacili tibbi yardım)

1. Tacil olmayan tüm anesteziyaların funksiyonunu ve vazifelerini, cerrahi müdahaleden önce ve sonrasında hazırlıkları bilir
2. Intensiv terapiye xəstələrini ümumi qiymətləndirməyi bacarır, mexaniki ventilyasiya və monitörizasiyaya ehtiyac olmasını qiymətləndirə bilir
3. Beyin ölümü qərarı verilməsi üçün kriteriyaları bilir
4. Tənəffüs yolunun keçiriciliyi etmek üçün müvafiq manevrəni edə bilir, xəstəyə havayolu yerləşdirməyi bacarır, sünə tənəffüsü bacarır;
5. Maket üzərində endotracheal boru və larenqeal maska taxmağı, regional anesteziya etməyi, damaryolu açmağı, venadaxili infuziyani bacarır
6. Tənəffüsün dayanması və kardiak arrest zamanı tənəffüs yollarının keçiriciliyini təmin etməyi bacarır
7. Glasgow, APACHE II şkalaları üzrə hesablama və qiymətləndirmə apara bilir
8. Miofazial ağrı müayinə üsullarını bacarır, bel ağrısı müayinəsi ilə diaqnostik yanaşmanı bilir
9. Kəskin zəhərlənmenin diaqnostikasını, zəhərlənme növlərini, zəhərlənme yollarını, səbəblərini, klinik xüsusiyyətlərini bilir, kəskin zəhərlənmə ilə tacili yardımına müraciət edən yetkin və uşaqlarda təxirəsalınmaz qiymətləndirmə aparmağı bacarır, anamnez toplaya bilir, tam bir fiziki müayinə və müvafiq müdaxiləni edə bilir, nazoqastrik zond vasitəsilə xəsteləre aktiv kömür müalicəsi, damardaxili hidratisiya və andidot tətbiq edilməsini yer, zaman və funkisiya cəhətindən izah edə bilir
10. Şüur pozulmalarının diaqnostikasını bilir, patogenetik mexanizmlərini, səbəblərini, oxşar vəziyyətləri, klinik alt tiplərini bilir, şüur pozulması olan xəstələrə tacili tibbi yardım göstərə bilir, təxirəsalınmaz qiymətləndirməyi bacarır, differensial diaqnostikasını, tam fiziki/nevroloji müayinə aparmağı bacarır, əlamətləri təhlil edə bilir
11. Komali xəstələrdə stabillaşməni təmin etdiğdən sonra proqnozu yaxşılaşdırmaq istiqamətində müalicə etməyi bacarır
12. Sidik yolu kateterində diurezi təqib edə bilir
13. Travmalı xəstələrdən anamnez toplaya bilir, fiziki müayinəsini, ağırılıq dərəcəsinə görə qiymətləndirilməsini apara bilir, travma ilə tacili yardımına müraciət edən xəstələrdə həyatı əhəmiyyətli təhlükələri sadalaya bilir, bu xəstələrin ilkin qiymətləndirilməsini və lazımı ilkin yardımını göstərə bilir, travmalı xəstələrdə intubasiyaya göstərişləri sadalaya bilir, qan dövranını qiymətləndirərək qan dövranının pozulması zamanı müdaxilə edə bilir
14. Tacili yardımda triaj tətbiq etməyi bacarır, təhlükəsiz şəkildə xəstənin daşınmasını təmin edə bilir
15. Uşaq və yetkin xəstə qruplarında təmel həyat dəstəyini təmin edir, ixtisaslaşmış yardım göstərə bilir
16. Şok görüntüsü ilə müraciət edən xəstələrdə differensial diaqnostika apara bilir, tam fiziki/nevroloji müayinə edərək əlamətlərə uyğun təhlil edə bilir
17. Boğulma, metabolik xəstəlik, mədə-bağırsaq traktının qanaxması, ilan, əqrəb və arı sancması şikayəti ilə tacili yardımına daxil olan xəste uşaqlarda differensial diaqnostika apara bilir, tam fiziki/nevroloji müayinə edərək əlamətlərə uyğun təhlil edə bilir və müalicəsini aparır

FTN 15. (Daxili xəstəliklər)

1. Yetkin şəxsi ümumi dəyərləndirərək, anamnez toplayır, fiziki müayinə edir. İlkin və differensial diaqnozu müəyyənləşdirir
2. Laborator müayinələr maliyyə tərəfi, diaqnostikadakı rolu və tətbiqi nəzərə alınaraq istenir və nəticələr şərh edilir
3. Kəskin halları idarə edə bilir.
4. Xroniki xəstəliklərə yanaşmanı bilir
5. Profilaktik tibbi yanaşmaları tətbiq edə bilir

FTN 16. (Ümumi cerrahlıq)

1. Travma və şoka yanaşma prinsiplerini tətbiq edə bilir, yanlıq və yara sağalmasını təsnif edə bilir.

2. Kəskin qarın klinikasında differensial diaqnostikanı təsnif edə bilir
3. Tez-tez rast gəlinən cərrahi xəstəlikləri təsnif edib, ilkin və differensial diaqnozu şərh edə bilir
4. Cərrahiyə şöbəsinə müraciət edən xəstədən anamnez toplayır və müayinəni göstərir
5. Sadə cərrahi prosedurları (cərrahi əlcəyin geyinilməsi, tikiş qoyulması və cərrahi yara baxımı) yerinə yetirə bilir
6. Cərrahiyədə tez-tez rast gəlinən etik məqamlara diqqət yetirə bilir.

FTN 17. (Qastroenterologiya)

1. Qaraciyər daxil olmaqla bütün qastrointestinal sistem xəstəliklərinin etiologiyasını, fiziopatologiyasını izah edir
2. Qastrointestinal sistem xəstəliklərinin diaqnostikasında istifadə olunan əsas diaqnostik üsulları tətbiq etməyi bacarır
3. Qastrointestinal sistem xəstəliklərinin müalicəsində istifadə olunan konservativ və cərrahi üsulları bilir
4. QIS xəstəlikləri zamanı istifadə olunan dərmanların təsir mexanizmlərini, əlavə təsirlərini bilir
5. Hepatosplenomeqaliya kimi vacib fiziki əlaməti şərh edir və laborator göstəricilərlə birlikdə təhlil edərək diaqnoz qoya bilir
6. Çox rast gəlinən qastrointestinal sistem xəstəlikləri differensial diaqnostika etməyi bacarır

FTN 18. (Uşaq sağlamlığı və xəstəlikləri)

1. Tələbələr prenatal dövrdən 18 yaşa qədər olan bütün uşaq və yeniyetmələrdə inkişaf və yaş xüsusiyyətlərini bilir
2. Anamnez toplamaq, sistemik müayinə etmək, əlamət və simptomları şərh etməyi bilir
3. Böyümeni, əqli və motor inkişaf pillələrini, qidalanmanın dəyərləndirə bilir və peyvəndləri edə bilir
4. Tez-tez rast gəlinən xəstəliklərin diaqnozunu qoya bilir və müalicəsini tənzimləyə bilir.
5. Tacili halları müəyyən edib ilk yardım göstərə bilir
6. Xəstənin hansı hallarda mütexəssis uşaq həkiminə və/va ya ixtisaslaşmış tibb müəssisəsinə göndərilməsini müəyyən edə bilir

FTN 19. (Mamalıq – ginekologiya)

1. Mamalıq və ginekologiyada istifadə olunan termin və anlayışları bilir;
2. Normal və patoloji doğuş, doğuş öncəsi və sonrası ağrılaşmaları ayırd edə bilir;
3. Hamilələrdə meydana gələn fizioloji dəyişiklikləri, doğuş mexanizmini, normal gedişəti bilir və doğuşu idarə edə bilir;
4. Doguş fealiyyətini ilk- və təkrar doğan qadılarda qiymətləndirilməsini bacarır, qeyşariyyə kəsiyinə göstərişləri ayırd edir;
5. Hamilənin və doğan qadının həyat göstəricilərinə görə kompleks reanimasiya tədbirlərini aparır;
6. Qadılarda preventiv tibb çərçivəsində nezerde tutulan skrinning testləri, onların zamanını və idarəsini bilir, nəticələri ilkin tibb xidməti seviyyədə şərh edir;
7. Yeniyetmə dövründə rast gəlinən ginekoloji, cinsi, endokrinoloji və onkoloji problemlərə ilkin yanaşmanı bilir;
8. Genital sistem və aşağı urinar sisteme aid xəstəlik və funksiya pozulmalarına yanaşmanı bilir;
9. Genital sistem infeksiyalarını ayırd edə bilir;
10. Kontrasepsiya, aybaşı pozulmaları, sonsuzluq, menopauza dövrü və çanaqda olan törəmələrə ilkin yanaşma və bu halların təqibi haqqında biliklərə malikdir.

FTN 20. (Anesteziologiya və reanimatologiya)

1. Anesteziologiya, reanimatologiya və intensiv terapiya xidmətinin təşkili prinsiplərini bilir;
2. Həyati vacib (qandövrəni, tənəffüs, mərkəzi sinir-sistemi, böyrəklər) orqan və sistemlərin əsas funksional göstəricilərini bilir;

- Müasir anestetiklərin xüsusiyyətlərini və anesteziya metodlarının klinik seviyyələrini bilməlidir;
- Terminal halın, o cümlədən klinik ölümün diaqnotikasını və qiymətləndirməyi bilməlidir, klinik ölüm zamanı kompleks reanimasiya tədbirlərini bacarırlar;
- Böhranlı haların (şok, qanitirmə, koma, keskin zəhərlənmə, keskin ürək-damar və tənəffüs çatışmazlığı) etiopatogenezini, diaqnostikasını, intensiv müalicə prinsiplərini və kritik xəstələrə yanaşmanı bilməlidir;
- Narkoz-tənəffüs aparatları, monitor sistemleri ilə işləməyi ilə işləməyi bacarırlar;
- Kompleks reanimasiya tədbirlərini (baza reanimasiya tədbirləri: ürək masajı, tənəffüs yollarının keçinciliyinin təmin edilməsi, intubasiya, sünə tənəffüs, venadaxili damar yolunun açılması; ixtisaslaşdırılmış reanimasiya tədbirləri: defibrilyasiya, medikamentoz yardım) aparmağı bacarırlar;
- Şok, koma, keskin ürək-damar, tənəffüs, qaraciyər-böyrək çatışmazlığı, keskin zəhərlənmələr kimi halları qiymətləndirməyi və intensiv yardım göstərməyi bacarırlar;
- Əməliyyat öncəsi xəstəni qiymətləndirməyi bacarırlar;
- Sada və nisbətən təhlükəsiz anesteziya, uzunmüddətli infuzion-transfuzion terapiya aparmağı bacarırlar

11. Müxtəlif mənşəli ağın sindromunun patogenezini və onunla mübarizə yollarını bacarırlar

FTN 21. (Radiologiya və nüvə təbabəti)

- Radiologiyada tətbiq olunan əsas diaqnostika və müalicə üsullarını öyrənir, xəstənin ilkin diaqnoz və klinik əlamətlərinə görə diaqnostik üsulun seçilmə ardıcıllığını (diaqnostik alqoritm) bilməlidir və bacarırlar;
- Radioloji üsulların aparılmasına göstəriş və əks göstərişləri bilir və müayinəyə hazırlıq tədbirlərini həyata keçirməyi bacarırlar;
- Radioloji kontrast maddə çeşidlərini, seçimini və əlavə təsirələrini, onların müalicəsini, invaziv radiologiyadakı tətbiq olunma növlərini bilməlidir;
- Normal və patoloji vəziyyətlərdə radioloji təsvirləri analiz və şərh etməyi bacarırlar;
- Diaqnostik nüvə təbabətinə aid texnikaları, göstərişlərini və hər müdaxilə üçün xəstə hazırlığını bilişasına nəzarət altında təcrübə edərək öyrənir;
- Nüvə təbabətinə aid müalicəvi müdaxilələr üçün lazımlı olan xəstə hazırlığını və xəstə təqibini təcrübə edərək öyrənir;
- İonlaşdırıcı radiosiyadan fərdlərin və əhalinin sağlamlığına təsirələrini bilir və bundan sonrakı həkimlik fəaliyyəti üçün radiosiyadan qorunma mövzusunda məlumat və təcrübə toplayır.

FTN 22. (Kardiologiya)

- Kardioloji xəstəliklərin etiologiyası, patogenezini bilməlidir, təsnifatı, klinikası, gedişi, diaqnostikası, differensial diaqnostikası, müalicəsi, profilaktikası, proqnozu haqqında biliklərə sahib olur.
- Kardioloji xəstələrdə anamnez toplamağı bacarırlar, əlamət və simptomları düzgün şərh etməyi bacarırlar.
- Obyektiv müayinələr aparmaqla ilkin diaqnozu müəyyən edə bilir.
- Kardioloji xəstəliklər zamanı hansı zəruri müayinələrin lazımlığını bilir.
- EKQ, ExoKQ müayinələrinin nəticələrini interpretasiya edə bilir.
- Xəstələri ağırlıq dərəcəsi və təxirəsalınmaz yardım cəhətdən qiymətləndirməyi və çeşidləməyi bacarırlar.
- Təxirəsalınmaz hallarda ilk yardım göstərə bilir.
- Ürək-damar xəstəliklərinin müalicəsində istifadə edilən müasir konservativ üsulları bilir.
- Kardioloji xəstələrin revaskulyazasiyaya (angioplastika, AKŞ) göstəriş və əks-göstərişlərini bilir.

FTN 23. (Ağciyər xəstəlikləri)

- Tənəffüs sisteminin fiziologiyasına aid təmel məlumatları, tənəffüs kontrolunu, ventilyasiya, perfuziya, diffuziya, qanın qaz tərkibinin parametrlərini bilməlidir;
- Tənəffüs sistemi patologiyası olan xəstələrin müayinə üsullarını, ağciyərlərin radioloji müayinəsi zamanı anatomiq strukturları, radioloji teminləri, təsvirləri tanıyır, differensial diaqnostika aparır;
- Tənəffüs çatışmazlığı anlayışını və diaqnostika kriteriyalarını, tənəffüs çatışmazlığının növlərini bilməlidir, diaqnostikasını bacarırlar, arterial qanın qaz təhlilini edir;

- Bronchoskopiyanın apansmasına göstərişləri, balğemin və bronx-alveolyar yuyuntunun müayinə üsulları bilir və nəticələri təhlil edir;
- Tüberkulüs, diaskin və digər dəri-allergik sınaqlarının tətbiqen göstərişləri bilir, nəticələrini təhlil edir;
- Ağciyər vərəminin klinik formalarının etiopatogenezini bilir, diaqnostikasını bacarıq və müalicə, profilaktika prinsiplərinə yanaşmanı bilir;
- Kaskin respirator infeksiyalar və bronxillerin etiologiyasını, müasir protokollara uyğun təsnifatını, diaqnostikasını, radioloji parametrlərini və profilaktika prinsiplərini bilir;*
- Pnevmoniyanın əmələgəlməsində etioloji agentləri, müasir protokollara uyğun təsnifatını, diaqnostikasını, radioloji parametrlərini və profilaktika prinsiplərini bilir;
- AXOX anlayışını, fəsadlarını, müasir protokollara uyğun mərhələlərin ayırd edilməsini və müalicə sxemlərini bilir, ev şəraitində uzun müddəlli oksigen müalicəsinə göstərişləri və istifadə formalarını bilir;
- Bronzial astma anlayışını, xəstəliyin fəsadlarını, diaqnostika üsullarını, bronx provokasiya testlərini, müasir protokollara uyğun müalicəsini bilir
- Plevral mayenin dövranını, plevritin növlərini, radioloji parametrlərini, differensial diaqnostikasını və müalicəyə yanaşmanı bilir;
- Tənəffüs orqanlarının peşə-toz xəstəliklərinin təsnifatını, fasadlarını, iş yerlərinin yaxşılaşdırılması istiqamətində yanaşmalan, xəstəliyin yaranmasında risk amilləri, tənəffüs funksiyalarının pozulmaları, diaqnostika üsulları və müalicə prinsiplərini bilir;
- İntersitsial ağciyər xəstəlikləri və sarkoidozun etiologiyasını, diaqnostika üsullarını, radioloji parametrlərini və müalicə üsullarını bilir;
- Ağciyər damarlarında tromboemboliyanın fəsadlarını, fiziki müayinəsini, ilkin və differensial diaqnostikasını bacarıq və müalicə prinsiplərini bilir;
- ARDS risk amillərini, inkişaf mexanizmlərini, diaqnostika üsullarını, ARDS zamanı radioloji parametrləri, differensial diaqnostika aparılmasını, konservativ müalicə, mexaniki ventilyasiya rejimlərini və onların tətbiq edilməsinin nəticələrini bilir
- Ağciyər absesi və bronxoektaziyanın etiologiyasını, diaqnostikasını, radioloji parametrlərini, differensial diaqnostikasını və müalicə üsullarını bilir
- Penmotoraksın təsnifatını, diaqnostikasını, radioloji parametrlərini və müalicə üsullarını bilir
- Yuxu apnoe sindromunun diaqnostikasını, fəsadlarını, diaqnostika və müalicə prinsiplərini bilir;
- Ağciyər exinokokunun yoluxma yollarını, diaqnostikasını, radioloji parametrlərini i və profilaktika prinsiplərini bilir

FTN 24. (Dəri – zöhrəvi xəstəliklər)

- Dermatoloji müayinələrin taməl şərtlərini, anamnez toplamağı, müayinə üsullarını, obyektiv simptomlar olan patomorfoloji elementləri, onların bir-birinə münasibətini, yayılmasını, xəstənin subyektiv şikayətlərini, dəri törəmələrinin (tük, dırmaq, ter, piy vəzləri) xəstəlikləri ilə əlaqəli simptomların və fenomenlərin qiymətləndirilməsini bilir və göstərilən biliqlərə diaqnoz qoymasını bacarıq
- Dərinin normal mikroflorasını, dəri və dəri törəmələrinin bakterial, viral, mikotik və parazitar infeksiyalarını, çox rast gəlinən venerik xəstəliklərin (sifilis, qonoreya, trikomoniaz, QIÇS və s.) töredicilərini, klinik təzahürləri, differensial diaqnostikasını, diaqnostika üsullarını və müalicə prinsiplərini bilir
- Ekzemaların (atopik, seborik, kontakt), kəsin və xronik övrələrin, dərman etiologiyalı səpgilərin patogenezini, differensial diaqnostikasını, diaqnostika üsullarını və müalicə prinsiplərini bilir
- Psoriaz, qırmızı yastı dəmrov, vitilioq kimi iltihabi dəri xəstəliklərinin etiopatogenezini, klinik təzahürləri, differensial diaqnostikasını, diaqnostika üsullarını, xəstəliyə sistemli yanaşmanı, xəstəliyin ağırlığına görə müalicə planlaşdırılmasını bilir
- Autoimmun və irsi bullyoz xəstəliklərin etiopatogenezini, klinik təzahürləri, differensial diaqnostikasını, diaqnostika üsullarını, müalicə planlaşdırılmasını bilir

6. İnfeksion ve iltihabi qranulomatoz xəstəliklərin etiopatogenezini, klinik təzahürləri, differensial diaqnostikasını, diaqnostika üsullarını, müalicə planlaşdırılmasını bilir
7. Qırmızı qurd eşənəyi, sklerodermiya, dermatomiozitin etiopatogenezini, klinik təzahürləri, differensial diaqnostikasını, diaqnostika üsullarını, müalicə planlaşdırılmasını bilir
8. Vaskülitlərin təsnifatını, dəriyə xas klinik təzahürləri, differensial diaqnostikasını, müalicəyə yanaşmanı bilir
9. Dəri və dəri artımlarının xoş və bədxassəli şışlarının, birincili dəri limformasının, xərçəngönü xəstəliklərin etiopatogenezini, klinik təzahürləri, differensial diaqnostikasını, müalicə üsullarını bilir
10. Ultrabənövşəyi şüaların dəriyə təsiri, qorunma yolları, ultrabənövşəyi şüaların dermatoloji xəstəliklərin müalicəsində rolü və göstərişləri haqqında məlumatlara sahib olur
11. Oral və genital mukoza xəstəliklərinin klinik təzahürləri, differensial diaqnostikasını, müalicə taktikasını bilir
12. Dəri artımlarının (dırmaq, tük) infeksiyon, iltihabi, travmatik və morfoloji zədələnmələrini klinik təzahürlərinə görə ayırd edə bilir və müalicə üsullarını seçə bilir
13. Akne vulgaris və digər akne növlərinin, rozasea-nın etiopatogenezini, klinik təzahürlərini, differensial diaqnostikasını, müalicə üsullarını bilir
14. Pediatrik yaş qruplarında rast gəlinən xüsusilə yetkin fəndlərdə olan dermatozlardan fərqlənen dermatozların etiopatogenezini, klinik təzahürləri, differensial diaqnostikasını, müalicəyə yanaşmanı bilir
15. Hamile qadınlarda rast gəlinən fizioloji dəri morfoloziyasını, saç və dırmaqda rat gəlinən təzahürler haqqında məlumatə sahib olur, hamilelərə xas dəri xəstəliklərinin diaqnozunu qoya bilir
16. Dermatokosmetologiya və kosmetologiya anlayışlarını ayırd edə bilir, dermatokosmetologiyaya aid müdaxilələr və onlara göstərişlər haqqında məlumatlara sahib olur
17. Dermatologiyada istifadə edilən topikal dərman vasitələrinin istifadə prinsiplərini, hansı nahiyyələrdə necə istifadə edildiyini, xüsusiyyətlərini və istifadə sahələrini bilir

FTN 25. (Nevrologiya)

1. Teməl nevroloji müayinələri etməyi bacarıır, hansı xəstələrdən hansı növ nevroradioloji müayinə aparılmasını bilir
2. İlkin tibb xidməti səviyyəsində kranial nevropatiyaları, yuxu pozulmalarını ayırd etməyi bacarıır
3. Komali xəstələre yanaşmanı bilir
4. Qeyri epileptik paroksizmal fenomenləri epilepsiyadan ayırd etməyi bacarıır
5. Baş ağrılarda ilkin və differensial diaqnostikanı bilir
6. İşemik və serebrovaskulyar xəstəliklərə yanaşmanı bilir
7. Sistem xəstəliklərinin nevroloji ağırlaşmalarını bilir
8. İlkin tibb xidməti səviyyəsində uşaq və yeniyetmələrdə epilepsiyanı ayırd edir və istiqamətləndirməyi bacarıır
9. İlkin tibb xidməti səviyyəsində əzələ - sinir və əzələ xəstəliklərini ayırd edir və istiqamətləndirməyi bacarıır
10. İlkin tibb xidməti səviyyəsində ekstrapiramidal xəstəlikləri, sinir sisteminin dimielinleşmə xəstəliklərini ayırd edir və istiqamətləndirməyi bacarıır
11. Uşaq yaşlarında rast gəlinən teməl nevroloji xəstəlikləri ayırd edə bilir
12. İlkin tibb xidməti səviyyəsində anadangelmə qüsurları ayırd edə bilir
13. Nevroonkologiya ilə əlaqəli təməl anlayışları bilir
14. Spinal cərrahiyyə ilə əlaqəli əldə etdiyi biliklərlə ilkin tibb xidmətində travması və onkoloji xəstəliyi olanları istiqamətləndirir
15. Baş-beyin travması, periferik sinir sistemi, hidrosefaliya, hipofiz və epilepsiyanın cərrahi müalicəsinə, funksional neyrocərrahiyyəyə və endoskopik cərrahiyyəyə göstərişləri bilir və istiqamətləndirməyi bacarıır

16. İlkin tibb xidmeti səviyyəsində intrakranial qanaxmaları və vaskulyar cərrahiyyəyə göstərişləri bilir
17. Periferik sinir sistemi xəstəliklərinin diaqnostika və müalicəsini bilir
18. İlkin tibb xidmeti səviyyəsində medulla spinalis xəstəliklərini ayırd edir və istiqamətləndirməyi bacarıır
19. Yüksek kortikal funksiyaları qiymətləndirməyi bilir və demensiya sindromlarının ayırd edə bilir

FTN 26. (Psixiatriya)

1. Psixi xəstəliklərin təsnifatını bilir, psixi xəstə ilə ünsiyyət quraraq psixiatrik anamnez toplamağı, müayinə etməyi bacarıır
2. Psixodiaqnostik sınaqlardan istifadə edərək pasientlərin psixoloji vəziyyətini qiymətləndirməyi bacarıır
3. Təşviş və panik tutma anlayışını müəyyən edə bilir, bu xəstələrə diaqnoz təyin edir, differensial diaqnostika apara bilir, təxirəsalınmaz müdaxilə edərək psixiatra istiqamətləndirməyi bacarıır
4. Böyük depressiv pozuntuların ilkin və differensial diaqnostikasını bacarıır, depressiv xəstələrin müalicəsini planlaşdırmağı və izləməyi bacarıır
5. Bipolar pozuntu olan xəstənin ilkin və differensial diaqnostikasını apararaq, təxirəsalınmaz müdaxilə etdikdən sonra psixiatra istiqamətləndirməyi bacarıır
6. Şəxsiyyət pozuntuları haqqında məlumatlara sahib olur, şəxsiyyət pozulmaları olan xəstələrə müvafiq yanaşmanı göstərməyi və psixiatra istiqamətləndirməyi bacarıır
7. Psixotik pozuntuları olan xəstənin ilkin və differensial diaqnostikasını apararaq, təxirəsalınmaz müdaxilə etdikdən sonra psixiatra istiqamətləndirməyi bacarıır
8. Cinsi disfunksiyalar haqqında məlumatlara sahib olur və psixiatra istiqamətləndirməyi bacarıır
9. Qidalanma pozulmaları haqqında məlumatlara sahib olur və psixiatra istiqamətləndirməyi bacarıır
10. Kritik psixiatrik xəstələrə təxirəsalınmaz müdaxilə etməyi bacarıır
11. İnsanların ölüm hadisəsi zamanı yaşadığı psixoloji problemlərə müdaxilə bacarığı qazanır
12. İntihara cəhd etmiş və ya intihar etme riski olan xəstələrə təxirəsalınmaz psixiatrik müdaxilə etməyi bacarıır
13. Yuxu pozulmalarının diaqnostikasını bilir, müalicəsi haqqında məlumatlara sahib olur və lazımi müdaxiləni etdikdən sonra mütexəssis psixiatra istiqamətləndirməyi bacarıır
14. Psixoterapiyalar haqqında məlumatlara sahib olur
15. Koqnitiv pozulması olan xəstələrə diaqnoz təyin edir, müalicəsi haqqında məlumatlara sahib olur və lazımi müdaxiləni etdikdən sonra mütexəssis psixiatra istiqamətləndirməyi bacarıır
16. Alkoqol sui-istifadesi və asılılığını müəyyən edir, asılılıqla əlaqədar meydana çıxan psixiatrik və tibbi problemləri, laborator parametrlərdə baş verən dəyişiklikləri sadalayır, müalicədə istifadə olunan üsulları izah edir. Alkoqol intoksikasiyasını və alkoqol psixozlarını ayırd etməyi bacarıır, müalicə edə bilir, kritik vəziyyətlərdə təxirəsalınmaz müdaxilə etməyi bacarıır
17. Narkotik asılılığı müəyyən edə bilir, psixoaktiv maddələri sadalayır, intoksikasiya və abstinensiyaların təzahürlerini ayırd edib müalicə edə bilir
18. Somatoform pozuntunun etiologiyası və differensial diaqnostikası haqqında məlumatlara sahib olur, xəstələri psixiatra istiqamətləndirməyi bacarıır
19. Konversion pozuntuların differensial diaqnostikası haqqında məlumatlara sahib olur, kritik vəziyyətlərdə təxirəsalınmaz yardım göstərərək psixiatra istiqamətləndirməyi bacarıır
20. Ciddi dərman reaksiyalarına səbəb olan psixiatrik dərmanları, onların təsirindən yaranan klinik təzahürleri sadalaya bilir, hamilelik və laktasiya dövründə psixotrop dərmanlarla müalicə haqqında biliklərə sahib olur
21. Uşaq və yeniyetmə dövrlərinə aid inkişaf xüsusiyyətlərini bilir, bu dövrlərə aid xəstəlikləri ayırd edə bilir və lazım geldikdə psixiatra istiqamətləndirməyi bacarıır

FTN 27. (İctimai sağlamlıq)

1. Sağlamlıq meyarlarını bilir və şərh edir;

- Sağlamlıq anlayışını izah edir, sağlamlığa təsir edən sosial, bioloji və fiziki amilları bilir və qiymətləndirir;
- Sağlamlığın qorunması, sağlamlıq xidmətlərini və birinci, ikinci və üçüncü səviyyə tibb xidmətlərini bilir;
- Yoluxucu xəstəliklərə qarşı qlobal və ictimai mübarizə anlayışını və əhəmiyyətini mənimsezdir;
- Genişləndirilmiş immunizasiya programı və uşaqlar üçün peyvənd programını, peyvəndin əlavə təsirlərini, göstərişləri və eks göstərişlərini bilir, soyuq zəncir tətbiq etməyi bacarır;
- Reproduktiv sağlamlıq anlayışını və ailə planlaşdırılması üsullarını bilir;
- Qidalanma ilə sağlamlıq əlaqəsini anlayır, ölkəmizdə və dünyada rast gəlinən qidalanma problemlərini bilir;
- Qida gigiyenası və sanitariya anlayışını bilir;
- Xronik xəstəliklərin fərdi və cəmiyyət baxımından əhəmiyyətini anlayır, birinci, ikinci və üçüncü səviyyə tibb xidmətlərində xronik xəstəliklərdən qorunma yollarını mənimsezdir;
- Ana və uşaq sağlamlığının ölkəmizdə və dünyadakı vəziyyətini, ana və uşaq sağlamlığının qorunması proqramlarını bilir;
- Tibb xidmətlərində qurumlararası əməkdaşlığı, komanda anlayışını izah edir;
- İctimai sağlamlıq problemlərinin həll edilməsində epidemiologyanın rolunu anlayır;
- İctimai sağlamlıqla əlaqəli milli və beynəlxalq cəmiyyətləri, qurumları tanır;
- Fərdi gigiyenanın təmin edilməsi və davamlılığı haqqında biliklərə sahib olur, xəstəliklərdən qorunma yollarını bilir;
- Əmək sağlamlığı və təhlükəsizliyi, etraf mühit sağlamlığı haqqında biliklərə sahib olur

FTN 28. (Uşaq cərrahlığı)

- Cərrahi patologiyası olan uşaqlardan anamnez toplamağı, müayinə etməyi, əlamət və simptomları şərh etməyi bacarır;
- Travması (yanıq və s.) olan uşaqa müdaxilə edə bilir;
- Uşaqlarda kəskin qarın və mədə-bağırsaq traktının qanaxmalarını ayırd edə bilir;
- Yenidöğulanlarda cərrahi sarılıqları müəyyən edə bilir;
- Yenidöğulanlarda anadangelmə bağırsaq keçməzliyi və anorektal anomaliyaları ayırd edə bilir;
- Uşaqlarda qəbziliyə yanaşmağı və Hirşprung xəstəliyini ayırd etməyi bacarır;
- Nekrozlaşan enterokolit, yenidöğulanların nekrozlaşan flemonalarını və irinli septiki vəziyyətləri müəyyən etməyi bacarır;
- Qarının ön-yan divarının və göbəyin anadangelmə inkişaf qüsurlarını müəyyən edə bilir;
- Qastroezofaql reflüksü kardiyanın axalaziyasından ayıra bilir;
- Uşaqlarda sidik cinsiyyət orqanlarının anadangelmə patologiyalarını differensiasiya edə və düzgün diaqnoz qoya bilir;
- Uşaqlarda sidik yollarının müxtəlif radioloji müayinələrinin nəticələrini interpretasiya edir və sidik kisəsinin kateterizasiyasını bacarır;
- Uşaqlarda qasıq bölgəsinin patologiyalarını ayırd edə bilir;
- Anadangelmə damar anomaliyalarını, üzün və boyunun anadangelmə patologiyalarını müəyyən edə bilir;
- Sidik yolu infeksiyaları və hematuriyası olan uşaqlara yanaşmanı bacarır

FTN 29. (Urologiya)

- Uroloji xəstəliklər zamanı anamnez toplamağı, müayinə etməyi bacarır, instrumental müayinə nəticələrini şərh edə bilir
- Urogenital sistemin anadangelmə anomaliyalarını müəyyən etməyi bacarır

3. Urinar sistemin qeyri-spesifik infeksiyaları zamanı diaqnoz və müalicəni bacarır
4. İlkin tibb xidməti səviyyəsində cinsi yolla yoluxan infeksiyaları, urogenital vərəm, veziko-uretral reflüks, urinar sistemin daş xəstəliklərini idarə etməyi bacarır
5. Sonsuzluq diaqnozu qoyub idarə etməyi bacarır
6. İlkin tibb xidməti səviyyəsində erektil disfunksiya, sidik ifrazının pozulması zamanı diaqnoz qoyub idarə etməyi bacarır
7. İlkin tibb xidməti səviyyəsində sidik-cinsiyət sisteminin travmaları zamanı diaqnoz qoyub idarə etməyi bacarır
8. İlkin tibb xidməti səviyyəsində prostat hiperplaziyası, böyək, xayalar, sidik kisəsi, prostat vəzin badxassəli şışlərinə diaqnoz qoyub təqib etməyi bacarır
9. İlkin tibb xidməti səviyyəsində kişi cinsiyət üzvü, sidik kanalı və sidik kisasının digər xəstəliklərinə diaqnoz qoyub təqib etməyi bacarır

FTN 30. (Travmatologiya və ortopediya)

1. Travmatoloji və ortopedik xəstəliklərin etiologiyasını, uşaqlarda dayaq-hərəket aparıcı patologiyalarını bilir.
2. Travmatoloji xəstəliklər zamanı anamnez toplamaq, ona uyğun diaqnozu təyin etməyi bilir.
3. Politravmalar və müşterək travmalar zamanı xəstələrə texiresalınmaz yardım göstərməyi bilir.
4. Politravmalı və müşterək travmalı xəstələri çeşidləməyi bilir.
5. Hansı travmalar zamanı, hansı müayinə üsulunun (R-qrafiya, K/T, MRT), təyin etməyi bilir.
6. Hansı travmalar zamanı konservativ və cərrahi müalicə üsulunu təyin etməyi bilir.
7. Travmadan sonra xəstələrə reabilitasiya və fizioterapiya kursunu təyin etməyi bilir.

FTN 31. (Oftalmologiya)

1. Gözün anatomiyasını, görmənin fiziologiyasını izah edir, semiotikanı bilir, oftalmoloji xəstəliklər zamanı anamnez toplamağı, müayinə etməyi bacarır
2. İlkin tibb xidməti səviyyəsində kataraktanı, qlaukomanı, refraksiya qüsurlarını idarə etməyi bacarır
3. İlkin tibb xidməti səviyyəsində uveit, buynuz qısa və göz yaşı aparatının xəstəliklərinə diaqnoz qoyub, mütəxassise istiqamətləndirməyi bacarır
4. Sistem xəstəlikləri zamanı torlu qısa zədələnmələrini ayırd etməyi bacarır
5. İlkin tibb xidməti səviyyəsində torlu qışanın qopması, diabetik retinopatiya və çəpgözlüyə diaqnoz qoyub, izləməyi bacarır
6. Buynuz qısa xəstəliklərinə diaqnoz qoyub müalicə etməyi bacarır
7. Oftalmologiyada kritik vəziyyətlərdə təcili və texiresalınmaz müdaxilə etməyi bacarır
8. İlkin tibb xidməti səviyyəsində göz qapağı və konyunktiva xəstəliklərini izləməyi bacarır
9. Göz xəstəlikləri zamanı dərman tətbiq etməyi bacarır

FTN 32. (Yoluxucu xəstəlikler)

1. Infeksiyon xəstəliklərin diaqnostikasında istifadə olunan mikrobioloji və biokimyəvi diaqnostik metodları bilir, müayinə metodlarını seçməyi və nəticələrini şərh etməyi bacarır
2. Qızdırması olan xəstələri idarə edə bilir
3. Antibiotik istifadəsinin teməl prinsiplərini izah edə bilir
4. Urinar, tənəffüs, qastrointestinal və genital sistemlərin infeksiyalarının diaqnostikasını, qiymətləndirməyi və müalicəsini həyata keçirməyi bacarır
5. Mərkəzi sinir sistemi infeksiyalarının diaqnostikasını, qiymətləndirməyi və müalicəsini həyata keçirməyi bacarır
6. Quduzluq və tetanus xəstəliklərinə diaqnoz qoymağı bacarı, şübhəli heyvan ilə temasdan sonra quduzluğun və yaralanmalar zamanı tetenusun profilaktikasını aparmağı bacarır
7. İctimai xarakterli infeksiyalar zamanı resept yazmağı bacarır

- Retikuloendotelial sistemin xəstəlikleri zamanı diaqnostikasını, qiymətləndirməyi və müalicəsini həyata keçirməyi bacarır
- İnfeksiyon xəstəliklərin profilaktikası haqqında xəstələri məarifləndirməyi bacarır

FTN 33. (Neyrocərrahlıq)

- Neyrocərrahi xəstəliklərin diaqnostikası üçün instrumental müayinə üsullarını seçməyi və tətbiq etməyi bacarır
- Anamnez toplamağı, instrumental müayinənin nəticələrini şərh edərək diaqnoz qoymağı bacarır
- Neyrocərrahi xəstəliklərin müalicə prinsiplərinə yanaşmanı bilir
- Neyrocərrahi əməliyyatların növü və patologiyalara uyğun seçilməsini bacarır
- İlkin tibb xidməti səviyyəsində neyrocərrahi xəstəlikləri ayırd etməyi və mütəxəssisə yönəldirməyi bacarır
- Əməliyyatlardan sonraki ağırlaşmaları, onların profilaktika və müalicəsini bilir

FTN 34. (Aile təbabəti)

- Bütün yaş qruplarında fərqli orqan və sistemin xəstəlikleri zamanı anamnezin toplanmasını, ümumi kliniki müayinənin aparılmasını və laborator-instrumental müayinələrin planının tərtib edilməsini, differensial diaqnostikanın aparılmasını, diaqnozun formalasdırılmasını bilir;
- Təqvim və bioloji yaş anlayışını və bu kriteriyalara görə sağlamlığın təyinini aparır;
- Geniş yayılmış həkim manipulyasiyaların icra edir;
- Çox rast gəlinən və yüngül xəstəliklərin müalicə üsullarını və profilaktikasını təşkil edə bilir;
- Dispanserizasiya və reabilitasiya işlərini aparır, əmək qabiliyyətinin itirilməsini təyin edə bilir;
- Əhalinin sağlamlığının qorunması və inkişafı üçün məarifləndirmə proseslərini həyata keçirmək bacarığına sahib olur.

FTN 35. (Qulaq, burun, boğaz xəstəlikləri)

- QBB üzvlərin endoskopik və funksional müayinə etməyi bacarır
- Xarici qulağın xəstəliklərini ayırd edib müalicə etmək bacarığına
- Orta qulağın iltihabi xəstəliklərini müəyyən edir və müalicəni təşkil edir, fəsadlaşmalarını vaxtında aşkar edərək mütəxəssisə yönəldirə bilir
- Diapozon testləri vasitəsilə karlıq diaqnozunu qoya bilir
- İlkin tibb xidməti səviyyəsində başqıcıllənməsi olan xəstələrə ilk tibbi yardım göstərib istiqamətləndirə bilir
- İlkin tibb xidmətində otoskleroz, maniere xəstəliklərinə diaqnoz qoyub yönəldirə bilir
- Qulaq xəstəliklərinin cərrahi müalicəsini (funksional və qeyri-funksional) xəstəyə izah etməyi bacarır
- Rinit və septum xəstəliklərinə diaqnoz qoymağı, müalicə etməyi və cərrahi müdaxiləsi haqqında xəstəni məlumatlandırmağı bacarır
- Burun qanaxmalarının səbəblərini izah edir və xəstəyə ilk tibbi yardım göstərməyi bacarır
- İlkin tibb xidmətində sinuzit, farengit, angina diaqnozunu qoymağı və müalicə etməyi bacarır
- Adenoidektomiya, tonzillektomiyaya göstərişləri bilir və texnikasını izah etməyi bacarır
- İlkin tibb xidmətində dodaq, ağız boşluğu və qırılağın bedxassəli şişləri olan xəstələri aşkar edib mütəxəssisə yönəldirə bilir
- İlkin tibb xidmətində tüpükək vəzi xəstəliklərini aşkar etməyi və mütəxəssisə yönəldirməyi bacarır
- İlkin tibb xidmətində ses və dənişiq pozulmalarını aşkar etməyi bacarır
- Tənəffüs yolunun yadçismı diaqnozunu qoyub xəstəni mütəxəssisə yönəldirməyi bacarır
- Radiodiaqnostik üsulları bilir, xəstəliyə müvafiq üsulları seçməyi bacarır

FTN 36. (Məhkəmə təbabəti)

- Ekspertizanın təyinini, keçirilməsini, sənədləşdirilməsini nizamlayan normativ aktları və cinayet-prosesual qanunvericiliyi, məhkəmə-tibb ekspertinin hüquq və vəzifələrini bilir.

- Meyitlərin məhkəmə-tibbi müayinəsinin səbəblərini, aparılma qaydalarını, zoraki ölüm və ona şübhə olan zaman məhkəmə-tibbi diaqnozun və nəticələrin tərtibi prinsiplərini bilir.
- Məhkəmə-tibbi travmatologyanın, mexaniki xəsaretlərin və digər xarici faktorların təsirindən baş verən xəsaretlərin, zəhərlənmələrin, mexaniki asfiksiyaların ekspertizasının ümumi məsələlərini bilir.
- Canlı şəxslərin məhkəmə-tibbi müayinəsini, sağlamlığa zərər vurmanın dərəcəsinin məhkəmə-tibbi təyinini bilir.
- Biooji xarakterli maddi sübutların məhkəmə-tibbi müayinəsi zamanı aparılan laborator metodları bilir.
- Tibb işçilərinin peşə və peşə-vəzifə hüquq pozuntuları zamanı cinayət məsuliyyətinə cəlb olunmalarını bilir.
- Məhkəmə təbabətində qəbul olunmuş sxemə uyğun olaraq mexaniki xəsaretləri təsvir etməyi bacanır.
- Hadisə yerinə baxış keçirilən zaman ölümün baş verməsinin və müddətinin təyinini və hadisə yerinin müayinə protokolunun tərtib edilməsində müstəntiqə kömək göstərməyi bacanır.

FTN 37. (Fizioterapiya və tibbi reabilitasiya)

- Reabilitasiya anlayışını izah edir, reabilitasion xəstələri qiymətləndirməyi və müvafiq xəstələri reabilitasiyaya yönləndirməyi bacanır
- Skelet-əzələ sisteminde klinik və qiymətləndirmə ilə əlaqəli anlayışları izah edə bilir
- Skelet-əzələ sistemi ilə əlaqəli şikayəti olan xəstələri müayinə etməyi, lazımlı təmələ və xüsusi müayinə üsulları tətbiq etməyi, nəticələrini şərh etməyi bacanır
- Skelet-əzələ sistemi ilə əlaqəli şikayəti olan xəstələrin müayinəsində istifadə edilən təməl radioloji üsullar haqqında biliklərə sahib olur və müayinənin nəticəsini şərh etməyi bacanır
- Skelet-əzələ sistemi ilə əlaqəli şikayəti olan xəstələrə tətbiq olunan müalicə imkanlarını gözdən keçirərək müvafiq müalicə üsulunu seçməyi bacanır

FTN 38. (Mülki müdafiə)

- Fövqələdə hallarda əhalinin müdafiəsinin və ərazinin mühafizəsinin əsas üsullarını, kollektiv və fərdi mühafizə vasitələrini bilir, onlardan istifadə qaydalarını şərh edir.
- Fövqələdə hallar zamanı rabitə və xəberdarlıq sistemlərinin vacibliyini bilir və onlardan istifadə qaydalarını nümayiş etdirir.
- Fövqələdə hallarda evdə, küçədə, müəssisədə davranış qaydalarını bilir və ona əməl edir.
- Fövqələdə hallarda tenəffüs üzvlərinin qorunması üçün sadə vasitələrin necə hazırlanması və istifadə qaydalarını bilir və şərh edir.
- Fövqələdə hallarda işçi personalının təxliyəsini təşkil edir.
- Fövqələdə hallarla bağlı maarifləndirici işlər təşkil edir.

Fenlərin və Təhsil Proqramının təlim nəticələrinin matrisi

Ali təhsil müəssisəsi aşağıdakı cədvəldə istifadə edərək ixtisasın Təhsil Proqramının və hər fənn üzrə təlim nəticələrinin əldə olunmasına necə dəstək verdiyini müəyyyan etməlidir.

Blokun adı	Fenlərin adı	Proqramın təlim nəticələri									
		PTN 1	PTN 2	PTN 3	PTN 4	PTN 5	PTN 6	PTN 7	PTN 8	PTN 9	PTN 10
Humanitar fenlər	Azərbaycan dilində işgüzər və akademik kommunikasiya	X									
	Azərbaycan tarixi	X									
	Xarici dildə işgüzər və akademik kommunikasiya	X									
	Seçim fenləri		X	X						X	
İxtisas fenləri	İnsan anatomiyası və tibbi terminologiya						X				
	Histologiya						X				
	Tibbi biologiya və genetika						X				
	Normal fiziologiya						X				
	Tibbi biokimiya						X	X			
	Tibbi mikrobiologiya və immunologiya						X	X			
	Patologiya						X		X		
	Farmakologiya						X		X		
	Daxili xəstəliklər						X	X	X		
	Ümumi cərrahlıq						X	X	X		
Qastroenterologiya							X	X	X		
	Uşaq sağlamlığı və xəstəlikləri						X	X	X		

Mamalıq-ginekologiya			X	X	X	
Anesteziologiya və reanimatologiya			X	X	X	
Radiologiya və nüvə tababəti			X	X	X	
Kardiologiya			X	X	X	
Ağciyər xəstəlikləri			X	X	X	
Dəri-zöhrəvi xəstəliklər			X	X	X	
Nevrologiya			X	X	X	
Psixiatriya			X	X	X	
İctimai sağlamlıq		X	X	X	X	X
Uşaq cərrahlığı			X	X	X	
Urologiya			X	X	X	
Travmatologiya və ortopediya			X	X	X	
Oftalmologiya			X	X	X	
Yoluxucu xəstəliklər			X	X	X	
Neyrocərrahlıq			X	X	X	
Ailə təbabəti			X	X	X	
Qulaq, burun, boğaz xəstəlikləri			X	X	X	
Məhkəmə təbabəti			X	X	X	
Fizioterapiya və tibbi reabilitasiya			X	X	X	
Tacili yardım			X	X	X	
Mülkü müdafiə						X

Fənnin təlim nəticələrinə nail olmaq məqsədilə istifadə olunan təlim və öyrənmə metodları və qiymətləndirmə üsulları (*Nümunə*)

Fənnin adı	Təlim nticeleri	Her bir təlim nticisi üçün istifadə olunan təlim və öyrənme metodları	Her bir təlim nticisi üçün istifadə olunan qiymətləndirme üsulları
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya	<p>1. Təlim prosesində akademik dilde təqdimat etmək bacarığına yiyeñir.</p> <p>2. Natiqlik bacarığını manimsemək və tətbiq etmek verdişlerine yiyeñir.</p> <p>3. Akademik və işgüzar yazı bacarıqlarının manimsemək və tətbiq etmek bacarığına yiyeñir.</p> <p>4. Təlim prosesində qazandığı bilikləri tətbiq etmek üçün elmi və metodik təhlilər aparılır.</p> <p>5. Məqsədə uyğun seçdiyi metod və vasitələrin ehemiyəti esaslandırılır və təcrübədə tətbiq edilir.</p> <p>6. Təlim nailiyyetlərini qiymətləndirmek üçün müvafiq meyarlar seçilir və tətbiq edilir.</p>	<p>1. mühazire, seminarlar, praktiki tapşırıqlar, video ve audio mühazirələr; qrup qiymətləndirməsi; ekspert metodu;</p> <p>2. mühazire, seminarlar, praktiki tapşırıqlar, video ve audio mühazirələr; qrup qiymətləndirməsi; ekspert metodu;</p> <p>3. mühazire, seminarlar, praktiki tapşırıqlar, video ve audio mühazirələr; qrup qiymətləndir-məsi; ekspert metodu;</p> <p>4. mühazire, seminarlar, praktiki tapşırıqlar, video ve audio mühazirələr; qrup qiymətləndir-məsi; ekspert metodu;</p> <p>5. mühazire, seminarlar, praktiki tapşırıqlar, video ve audio mühazirələr; qrup qiymətləndir-məsi; ekspert metodu;</p> <p>6. mühazire, seminarlar, praktiki tapşırıqlar, video ve audio mühazirələr; qrup qiymətləndir-məsi; ekspert metodu;</p>	<ul style="list-style-type: none"> - yazılı tapşırıqlar; - test tapşırıqları; - şifahi təqdimatlar; - frontal sorğu; - qrup şəklində və özünü qiymətləndirme <ul style="list-style-type: none"> - yazılı tapşırıqlar; - test tapşırıqları; - şifahi təqdimatlar; - frontal sorğu; - qrup şəklində və özünü qiymətləndirme <ul style="list-style-type: none"> - yazılı tapşırıqlar; - test tapşırıqları; - şifahi təqdimatlar; - frontal sorğu; - qrup şəklində və özünü qiymətləndirme <ul style="list-style-type: none"> - yazılı tapşırıqlar; - test tapşırıqları; - şifahi təqdimatlar; - frontal sorğu; - qrup şəklində və özünü qiymətləndirme <ul style="list-style-type: none"> - yazılı tapşırıqlar; - test tapşırıqları; - şifahi təqdimatlar; - frontal sorğu; - qrup şəklində və özünü qiymətləndirme